


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub



Fevralın 25-də rəsmi qarşılama mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə global layihələrin əhəmiyyəti vurğulandı.

Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə



kə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib



Fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları iclasda çıxış ediblər.

Prezident İlham ƏLİYEV dedi: - Hörmətli cənab Prezident, əziz qardaşım.

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur.

Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə

dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat - bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar.

Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək.

Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram.

Prezident Rəcəb Tayyib ƏRDOĞAN dedi:

- Mən də hörmətli cənab Prezidentə, əziz qardaşıma gəldiyimiz andan etibarən istər şəxsən mənə, istərsə də

nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə çox təşəkkür edirəm. Təkbətək görüşümüzə Türkiyə-Azərbaycan əlaqələrini dərin təfərrüatı ilə müzakirə etmək imkanımız oldu. Siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün sahələrdə nələrdə biləcəyimizi və indiyə qədər nələrdə etdiyimizi ətraflı müzakirə etdik. Belə bir toplantıya - Şuranın səkkizinci iclasına sədrlik etməkdən duyduğumuz məmnunluq da xüsusi vurğulamaq istəyirəm.

Dünya şəhid olan azərbaycanlı qardaşımıza - İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı dilələrimi də burada ifadə etmək istəyirəm.

Bu gün keçirəcəyimiz görüşlərdə nazir yoldaşlarımız qarşılıqlı olaraq bir-birləri ilə lazımı müzakirələr aparacaqlar.

Keçən il qardaşım Əliyev "Dağlıq Qarabağ Azərbaycandır və nida" de-

yərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamız qoyaraq buradan təkrar etmək istəyirəm. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə əldə etdiyiniz nəticənin də xüsusi Azərbaycanımız üçün xeyirli olmasını Allahdan diləyirəm. Bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyduq.

Hörmətli qardaşım cənab Əliyevin liderliyi ilə reallaşdırılan islahatlar prosesini də təqdirle izləyir, müşahidə edirik. İslahatlar prosesini dəstəkləmək məqsədilə bütün sahələrdə təcrübələrimizi Sizinlə bölüşməyə hazır olduğumuzu ifadə etmək istəyirəm.

Təbii ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, "Star" neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atıldı. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövrüyümüzü 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımızla razılıq əldə etdik.

Azərbaycan-Türkiyə sənədləri imzalanıb



Fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu"nu imzaladılar.

"Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) arasında əməkdaşlığa dair 2020-2021-ci illəri əhatə edən Fəaliyyət Planı"nı Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun rəhbəri Nail Olpak imzaladılar.

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər

mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu"nu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç imzaladılar.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu"nu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkiyə Radio Televiziya Qurumunun baş direktoru İbrahim Eren imzaladılar.

"2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı"nı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cəbbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

"2012-ci il sentyabrın 11-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı"nı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cəbbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Referensial Ticarət Sazişi"ni Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cəbbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinflasiya və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqəbat Qurumu arasında rəqəbat siyasəti sahəsində əməkdaşlıq Protokolu"nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cəbbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azad etmə haqqında Sazişi" Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədov və Türkiyə Respublikasının Xarici İşlər naziri Məvlud Çavuşoğlu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Sazişi" Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında enerji sahələrində əməkdaşlıq haqqında Sazişi" Azərbaycan Respublikasının Energetika və Təbii Sərvətlər naziri Fəthi Dönmez imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Sazişi" Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Sazişi" Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Sazişi" Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azad etmə haqqında Sazişi" Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədov və Türkiyə Respublikasının Xarici İşlər naziri Məvlud Çavuşoğlu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Sazişi" Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu imzaladılar.

Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir



Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli mətbuat nümayəndələri.

Cənab Prezident Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycanla xoş gəlmisiniz! Sizin səfəriniz çox böyük önəm daşıyır. Bizim səfərlərimiz münəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük mənə daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkən verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə bir, niyyətimiz, amalmız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dost-

luq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin.

Bu gün bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha görüşlərimizə böyük önəm daşıyır. Bizim səfərlərimiz münəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük mənə daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkən verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə bir, niyyətimiz, amalmız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dost-

luq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin.

Bu gün bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha görüşlərimizə böyük önəm daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkən verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə bir, niyyətimiz, amalmız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dost-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri

Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir



Əvvəli 2-ci səh.

Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyirik: Dağlıq Qarabağ Azərbaycanıdır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münəqqiş ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır.

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyi əbədi və təbii ki, biz öz gələcəyimizi bir möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər.

İqtisadi sahəyə gəldikdə, əziz qardaşım, hörmətli Prezident bir müddət bundan öncə qarşıya hədəf qoymuşdu ki, ticarət dövriyyəsi 15 milyard dollara çatsın. Hesab edirik ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəsi 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, ticarət dövriyyəsinin artırılmasına böyük təkan verəcəkdir.

Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət

göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu, böyük ölçüdə sərmanının qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər.

Təbii ki, bu gün biz gələcək işbirliyi haqqında geniş fikir mübadiləsi apardırıq. Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP "Cənub qaz dəhlizi"nin əsas hissəsidir və əminəm ki, bu ilin sonuna qədər "Cənub qaz dəhlizi" tam istismara verilecək. Çünki bunun son layihəsi - TAP-ın icrası 92 faizə çatdırıldı. Enerji ilə bağlı digər məsələlər də müzakirə edildi.

Müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparıldı. Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışıqmışıq.

Neqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars demir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında bu gün danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan demir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yeni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan de-

mir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifahı daha da yaxşılaşacaqdır. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda Naxçıvanın gələcək fəaliyyəti, uğurlu inkişafı haqqında da fikir mübadiləsi aparıldı. Üç il bundan əvvəl Naxçıvandan Türkiyəyə ixrac ediləcək malların siyahısı da tərtib edildi. Buna görə də biz minnətdar və əminəm ki, birgə addımlar atıldıq. Həqiqətən də bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısını keçirmək üçün irəliləyən doğru bir addım da atmanın xoşbəxtliyini, məmnunluğunu yaşadıq.

Nazirlərimiz öz aralarında görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə hamıya bərabərlik əməkdaşlığı davam edir. Nazirlərimiz bu məsələdə hamıya bərabərlik mövzusunda görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə hamıya bərabərlik əməkdaşlığı davam edir. Nazirlərimiz bu məsələdə hamıya bərabərlik mövzusunda görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə hamıya bərabərlik əməkdaşlığı davam edir. Nazirlərimiz bu məsələdə hamıya bərabərlik mövzusunda görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə hamıya bərabərlik əməkdaşlığı davam edir. Nazirlərimiz bu məsələdə hamıya bərabərlik mövzusunda görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli cənab Prezident, əziz qardaşım.

Dəyərli heyət üzvləri. Əvvəla, sizi ən səmimi hissələrlə şəxsən öz adımdan və millət adından salamlayıram.

Həqiqətən bu gün istər ikitərəfli, istərsə də nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşlərdə gələcəklə bağlı çox önəmli addımlar atıldıq. Həqiqətən də bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısını keçirmək üçün irəliləyən doğru bir addım da atmanın xoşbəxtliyini, məmnunluğunu yaşadıq.

Nazirlərimiz öz aralarında görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə hamıya bərabərlik əməkdaşlığı davam edir. Nazirlərimiz bu məsələdə hamıya bərabərlik mövzusunda görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə hamıya bərabərlik əməkdaşlığı davam edir. Nazirlərimiz bu məsələdə hamıya bərabərlik mövzusunda görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə hamıya bərabərlik əməkdaşlığı davam edir. Nazirlərimiz bu məsələdə hamıya bərabərlik mövzusunda görüşlər keçirdilər. Biz isə təkbətək görüşlərimizdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət, mədəni - bütün bu sahələrdə hamı hamıya bərabərlik mövzusunda əməkdaşlıq imkanlarımızı genişləndirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sınıtı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmadığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhə yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastruktur, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatları prosesinin nə qədər doğru olduğunu da ortaya qoymağadır. Bu inkişaf bundan sonra da artmağa davam edəcəkdir. Bunu da görəcəyik.

Qeyri-neft sektorunun 3 faiz, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyildir. Bunu da görməyə şadiq, Bu da təqdirəlayiqdir. Azərbaycanın bu sürətli inkişafı davam etdirəcəyinə inanırıam. Şurasının iclasında əlaqələrimizi hər bir sahədə daha nece inkişaf etdirə biləcəyimizi də müzakirə etmək imkanımız oldu. Bir az əvvəl 14 sənəd - memorandum, saziş və protokol imzalandı. Bu, təbii ki, çox önəmli, Aidiyyəti nazirlərimiz bu sahədə işi davam etdirəcəklər. Amma bunların arasında ən önəmli, əlbəttə, preferensial ticarət sazişidir ki, bu da işin iqtisadi tərəfini təşkil edir. Amma bundan başqa siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı demir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmli.

Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədar, eyni qaydada, İğdırın da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yeni həm İrəndən, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıq

lar verdik. Sabahdan etibarən infrastruktur işlərinə başlayacağılar və inşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmli.

Neqliyyat sahəsində də eyni şəkildə. Demir yolu ilə bağlı da infrastruktur işlərinə başlanacaq və təbii ki, qısa müddətdə tamamlanacaq. Bu sahədə daha bir önəmli addım qardaşım İlham Əliyev ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışını etməyimiz oldu. 2019-cu ildə ticarət dövriyyəsi təxminən 4,5 milyard dollar oldu. Bu rəqəmi 2023-cü ildə, inşallah, 15 milyard dollara çatdıracağıq. Hədəfimiz budur. Buna da nail olmalıyıq. Bu gün imzalanan preferensial ticarət sazişimiz bu sahədə bizim üçün böyük önəm kəsb edir. Gömrükdən kənd təsərrüfatına, enerjiyə neqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərma bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq.

Həmriyyətimiz terrorla mübarizədə də çiyin-çiyinə davam edir. 251 insanımızı şəhid edən FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur. Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədarimizi bölüşdükləri və həmriyyəti göstərdikləri üçün azərbaycanlı qardaşlarına ölkəm və millətim adından təşəkkür edirəm.

Dörd bir tərəfimizdə münəqqişlər, terror və asayiş problemləri yaşadığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədar, güclü ordularımızda da bircə bircə güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıq

həmindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. "Sülh çəməsi" əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik.

Hörmətli media nümayəndələri, mərhum Bəxtiyar Vahabzadənin "Anam" dediyi Qarabağ Azərbaycan qədar bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizədə verdiyiniz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təsəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.

Sabah Xocalı qətlininin 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi əməlsizliklə qətlə yetirilmişdir. Tarixə "qara gecə" olaraq düşən Xocalı qətlini unutmamaq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımızın, qarabağlı köçkünlərin də Xocalı közəran od kimi ürəklərini təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur. Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədarimizi bölüşdükləri və həmriyyəti göstərdikləri üçün azərbaycanlı qardaşlarına ölkəm və millətim adından təşəkkür edirəm.

Dörd bir tərəfimizdə münəqqişlər, terror və asayiş problemləri yaşadığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədar, güclü ordularımızda da bircə bircə güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıq

Ali qonağın şərəfinə

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, ziyafətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola saldı.



Səfər başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri fevralın 25-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər Nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.





Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm.

İndiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsi davam edir. Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əminindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq.

Sizinlə ötan ilin aprelində baş tutan görüşümüzün təəssüratları hələ də xatırlımdadır. İkitərəfli münasibətlərimizin inkişafına dair tərtib etdiyimiz planlar reallaşdırılır və onların dinamik inkişafının müsbət meyli müşahidə olunur. Mən cari ildə də Çin-Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam.

Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

Si CİNPİN,
Çin Xalq Respublikasının Sədri

Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyiylə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanınmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmet diləyirəm".

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə yekun vurub



Məzahir Pənəhovun sədrliyi ilə fevralın 25-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiyaya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Qeyd olunub ki, 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilər azad və ədalətli şəkildə keçirilərək ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisəyə çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və qeyd alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam sərbəst və maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nin hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən edilib.

Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib. Deputatlığa 19 siyasi partiyası, seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandıran qərarına gəlib və yekunda 1314 namizədəndən seçki məntəqələrinə daxil edildi. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Namizədlik iddiasında olanlar həttə seçkilər təyin olunduğu gündən başlayaraq bütün seçki kampaniyası ərzində sosial şəbəkələrdə və onlayn media vasitələri ilə birgə maneə olmadan sərbəst və geniş təşviqat aparılıb. Bundan başqa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-si qapalı olmaqla, ümumilikdə, 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və deputatlığa namizədlər, sadəcə, dairə seçki komissiyalarının məlumatlandırılmaqla yanaşı yerlərdən ödənişsiz istifadə edərək öz seçkiləri ilə sərbəst şəkildə seçkiqabağı təşviqatı təmin edə bilərlər. Namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki məntəqələrində ehtatə, çoxlu sayda böyük ölçüli ləvhələr quraşdırılıb. Seçkiqabağı təşviqat məqsədilə ödənişli əfir vaxtı təklif etmiş 40 kütləvi in-

formasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlər bərabərliyi prinsipi daim nəzərdə saxlanılıb.

Seçkilərlə bağlı daxil olmuş müraciətlər və təsdiq olunmuş seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə ətraflı və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaq, ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində komissiyanın qərarı ilə 33 sayılı Xətai birinci, 35 sayılı Xətai üçüncü, 74 sayılı Lənkəran kənd və 80 sayılı İmişli-Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Müxtəlif mənbələrdən - sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. Komissiya, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdiyi nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.

Qeyd etmək lazımdır ki, məşvərətçi səs hüququ komissiya üzvü, səlahiyyətli şəxs və s. müxtəlif statusla ümumilikdə 90000-ə yaxın seçki subyekti səsvermə günü məntəqə seçki komissiyalarının işini müşahidə etmək hüququna malik olub.

Milli Məclisə seçkilərinin müşahidəsinə 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi qatılıb. Habelə nüfuzlu 132 beynəlxalq kütləvi informasiya vasitəsinin 199 beynəlxalq KİV təmsilçisi MSK tərəfindən müvafiq ləvhələrlə təmin olunaraq seçkiləri izləyiblər. Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə "exit-poll" keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər.

Respublikada fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınaq sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər.

Seçkilərinin müşahidəsinə, həmçinin çoxsaylı siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda, öz təşəbbüsü ilə seçkilərə qatılmış 77790 yerli müşahidəçi də iştirak edib.

Bütövlükdə seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə iştirak edib.

İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nin Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə təqdim olunması qərarına alındı.

Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrkən öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçkilərin ümumi sayının 46,84 faizini səsvermədə iştirak edib.

İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nin Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə təqdim olunması qərarına alındı.

YAP İcra Katibliyində "Xocalı faciəsi fotolarda" adlı sərgi açılıb



Fevralın 25-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalı faciəsi fotolarda" adlı sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş Nazirin müavini, YAP Sədri İlham Əliyevin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, Azərbaycan xalqı tarix boyu faciələrlə üzləşib. 28 il əvvəl baş verən Xocalı qətləmi isə Azərbaycan tarixində ən dəhşətli fa-

ciələrdən biridir. Bir gecədə erməni-dəşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edildi, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 60-ü uşaq, 106-sı qadın, 73-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürüldü, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. Xocalı faciəsi hərbi cinayətdir. Çünki qətlə

yetirilən insanlar dinc, köməkçisiz insanlar olub. Bu mənada bu qətləmi təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, Xocalı soyqırımı 20-ci əsrdə dünyanın ən dəhşətli qətləmlərindən biridir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Azərbaycan xalqı bu faciəni unutmur və heç zaman unutmayacaq. Xocalı faciəsi bizim qan yaddaşımıza çevrilib. Hər il xalqımız bu faciəni, onun qurbanlarının xatirəsini anır.

Bu qətləmi törədənlerin helə də cəzalarını almadiqlarını bildiren Baş Nazirin müavini deyib: "Bizim istəyimiz odur ki, bu qətləmi törədənler layiqli cəzalarını alsınlar, qanun qarşısında cavab versinlər. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi beynəlxalq təşkilatlar Xocalı qətləminə lazımi qiymət verməyiblər. Məqsədimiz Xocalı faciəsini dünyaya tanımaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimai

təşkilatlar tərəfindən işlər görüldü, bəzi ölkələr artıq Xocalı soyqırımını tanıyıblar. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının böyük əhəmiyyəti var. Güman edirik ki, bu faciəni soyqırımı kimi tanıyanların sayı artacaq".

Digər çıxışçılar da Xocalı faciəsi ilə bağlı fikirlərini bildirdilər.

Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir

Əvvəlki 1-ci səh.

Azərbaycan xalqına qarşı uzun illər terror aktları keçirən, azərbaycanlılara qarşı müxtəlif tarixi dövrlərdə genosid siyasəti yürüdən ermənilər bunun təbii hissəsi kimi Xocalı soyqırımına imza atdılar. Amma faciənin bəhsini erməni siyasəti ilə əlaqələndirən ermənilər hələ də məhdudlaşdırılmırlar. Günahkarlar siyahısında adı özümüzdən olan bal-taların da adları yer alır ki, bunu da xalq heç vaxt onlara bağışlamayacaq.

Xocalı faciəsi üzərində hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarı dövründə soyqırım barədə danışılarsa da, son nəticədə faciənin günahkarlarının adlarını üstündən süktula keçdilər. Soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. 2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: "Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin tepədən-dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasına erməni qəsbkarları ilə bərabər, Azərbaycanın özəmənkə rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə apararı müxalif qüvvələri də məsuliyyət daşıyırlar".

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yasadığı vaxtda faciənin ağırlığı özəmənkə Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Ovxatki dövlət rəhbərliyi qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyətə dəhşətə salın bu müdhiş cinayət barədə ilk gündərdə xalqa məlumat verməkdən belə çəkildilər.

Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayət lazımi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.

O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu

dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadılar. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdıqdan sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu və dünyaya tanınması istiqamətində xeyli iş görüldü. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında" xüsusi qərar qəbul etdi. Bu sənədə hadisənin baş vermə səbəbləri, günahkarlar təfəsilatı ilə açıqlandı. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi öna çəkildi.

Bununla da Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsiri tədbirlər görüldü. Erməni sovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.

Təəssüf ki, bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bezi-lərinin məsələyə ehtiyatla yanaşma-sının, nəticəsində ki, dünya ictimai-yəti Xocalıda baş verənlərin soyqırımı olduğunu diğə getirmək istəmir. Dünyanın bir çox telekanalları 1992-ci il-də Xocalıda baş verənlərin soyqırımı olduğunu təsdiq edən kadrları nüma-yiş etdirməkdən hələ də çəkinməkdə-dir. On minlərlə insanın iştirak etdi-yi bu yürüş ermənilər və onların il-havadarlarına bir mesaj idi. Prezident İl-ham Əliyev bununla bir daha bəyan etdi ki, soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq, erməni vəhşiliyi daim bütün dünyaya çatdırılacaq, Er-mənistanın təcavüzkar siyasəti ifşa ediləcək. Bir daha bütün dünyaya çat-dirıldı ki, xalqımız istənilən yolla Er-mənistanın işğal etdiyi Dağlıq Qara-bağı və ətraf rayonları azad etməyə, münafiqşanın Azərbaycan dövlətinin maraqları qarşısında həllinə məc-bur olacaqdır.

xi ədalətin bərpasına nail olmaq, bu-nu törədən cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə vermək-dir. Ona görə bu gün hər bir azər-baycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri döv-lətin bu istiqamətdə həyata keçirdiyi iş-lərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdır-maq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətini verilməsine nail olmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin va-cibliyi barədə deyib: "Azərbaycanlı-lara qarşı erməni sovinist dairələrinin XIX-XX əsrlərdə məhələ-məhələ hə-yata keçirdiyi etnik təmizləmə siyasa-tının tərkib hissəsi olan Xocalı soyqır-ımı haqqında həqiqətlər dünyaya ictimaiyyətinə, xarici ölkələrin parlament-lərinə çatdırılmalı, Azərbaycan xalqı-nın və ümumən insanlığın əleyhinə yönəldilməsi, bu son dərcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hü-quqi-siyasi qiymətini almalıdır".

2019-cu il fevral ayının 26-da - Xocalı soyqırımının 27-ci ildönümündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq Meydanından "Xocalı soyqırımı" adınasına edilən ümumxalq yürüşü göstərdi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu ümumxalq yürüşü Azərbaycan xalqının sıx birliyi, işğal altındakı torpaqların azad olunması və ölkəmiz ərazi bütövlüyünün bərpası üçün əlin-dən gələni etmək əzmini nümayiş et-dirdi. On minlərlə insanın iştirak etdi-yi bu yürüş ermənilər və onların il-havadarlarına bir mesaj idi. Prezident İl-ham Əliyev bununla bir daha bəyan etdi ki, soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq, erməni vəhşiliyi daim bütün dünyaya çatdırılacaq, Er-mənistanın təcavüzkar siyasəti ifşa ediləcək. Bir daha bütün dünyaya çat-dirıldı ki, xalqımız istənilən yolla Er-mənistanın işğal etdiyi Dağlıq Qara-bağı və ətraf rayonları azad etməyə, münafiqşanın Azərbaycan dövlətinin maraqları qarşısında həllinə məc-bur olacaqdır.

Azərbaycan Prezidentinin torpaqlarımızın işğaldan azad olunması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həssaslığı bizi qürurlandırır, cəmiyyətimizə vətənpərvərlik əhvali-ruhiyyəsini artırır. Prezident İlham Əliyevin hücum diplomatiasının nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artır.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətləmə obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Fond yaradılıb, ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünya-da təbliğ olunması yünündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığma-yarı qətləri haqqında daha dolğun məlumatlandırılıb.

Xocalı soyqırımının dünyada tanınması ilə bağlı "Xocalıya ədalət!" kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca fərdirləyiciqdir. "Xocalıya ədalət!" kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərəsaslı dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən başlayaraq kampaniya yük-sək temple davam edib və aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllülər qoşulub.

Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabagda törətdikləri vəhşilik-lər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bi-zim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması insanlığa qarşı yönəl-miş beş qəddar aktların təkrarlanma-sı üçün mühüm şərtidir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

XİN: Ermənistana tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin "inqilabi təşəbbüsləri" nin əsl mahiyyətini açıq şəkildə göstərir

Bu il fevralın 24-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgərimiz Vəliyev İbrahim Ələməşah oğlu şəhid olub.


Qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib. Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də qoşunların təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və azərbaycanlı hərbi və müllki şəxsləri hədəfə alma-sı, həmin dövlətin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin "inqilabi təşəbbüsləri"nin əsl mahiyyətini açıq şəkildə göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir.

Məlumatda deyilir: "Bu məqsədyönlü qəsd-tilə Ermənistan tərəfi bir daha açıq şəkildə təs-diq edir ki, məhz o, işğalçı ölkədir və Azər-baycanın işğal olunmuş ərazilərində yaradı-ğı onaycaq rejimin arasında gizlənmək cəhd-ləri tamamilə əsassızdır.

Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımının qurbanlarının anıldığı ərfədə sözügedən hadisənin baş verməsi Ermənistanın öz çirkin əməllərini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq istiqamətində atdığı növbəti məntur və riyakar cəhd-ildir.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı terrorun məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.
Allah şəhidimizi rəhmət eləsin".



XX əsrin faciəsi - Xocalı soyqırımı



Xocalı soyqırımı erməni nasizminin Azərbaycan xalqına qarşı törətdiyi 1918-ci il mart soyqırımının davamıdır

1990-cı il 20 Yanvar və 1992-ci il Xocalı soyqırımları 1918-1921, 1921-1929, 1948-1953 və 1988-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilən soyqırım, deportasiya, sürgün, repressiya, etnik təmizləmə, onun tarixi ərazilərinin işğal siyasətinin son akkordları idi. 1813-cü ildən Azərbaycan torpaqlarını ikiye bölən Çar Rusiyası imperiyası sonrakı mərhələlərdə Vətənimizin şimal ərazilərini ələ keçirdikdən sonra bu torpaqlara erməniləri və başqa xristian əhali-ni köçürərək özünə forpost yaratmışdır. 1917-ci ildə Çar Rusiyasını əvəz edən sovetlər daha qanlı siyasət yeridərək Şimali Azərbaycan torpaqlarını tika-parça edərək onun 29,8 min km²-ni XIX-XX əsrin əvvəlində və XX əsrin 20-30, 40-60-cı illərində Çar Rusiyası və sonradan isə sovetlər tərəfindən köçürülən ermənilərə verərək onlar üçün forması hərbi-siyasi dayaq meydanı yaratdılar.



1813-cü və 1828-ci illərin müqavilələrinə qədər Azərbaycan ərazisi təxminən 410 min kv. km idi. 1813-1828-ci illərdə Azərbaycan ərazilərinin bir hissəsi - sahəsi 280 min kv.km. Cənubi Azərbaycan ərazisi Qacarlar İrəni əsarəti altına düşmüşdür. Çar Rusiyası əsarəti altına düşən ərazi isə 160 min km² olmuşdur. 1918-ci ildə Böyük Britaniyanın Osmanlı Türkiyəsinə etdiyi hərbi-siyasi təzyiqlə nəticəsində 9 min km² ərazi İrəvan şəhəri də daxil olmaqla AXC MŞ-nin qərarı ilə ermənilərə güzəştə gəldim və onlara bu ərazilərdə Araqat Respublikası yaradıldı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu ərazinin sahəsi 114 min km² olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti işğal edən Sovet Rusiyası Azərbaycan ərazilərini bölüşdürərək 29,8 kv. km ərazisini Azərbaycan xalqının, ilk növbədə həmin ərazilərdə yaşayan yerli azərbaycanlı əhəlinin fikri soruşulmadan Ermənistan SSR tərkibinə vermişdir. Bu ərazilərdən İrəvan (qısa hissəsi) (3.100, 2 kv. km), Zəngəzur (çox hissəsi) (5.115, 4 kv. km), Qazax (2.980, 3 kv.km), Dərələyəz (1.583, 8 kv.km) Ermənistan SSR-ə, Borçalı (bir hissəsi) (5.161,4 kv.km.), Siqnaç (6.832, 6 kv. km) və bir sıra başqa Azərbaycan əraziləri (4.564, 6 kv. km.) Gürcüstan SSR tərkibinə verilməmişdir. 1920-1991- ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 86,6 min kv. km olmuşdur. Hazırda bu ərazinin 17 min kv. km Ermənistanın işğalı altındadır.

bütün müsəlmanları məhv etmək, onların yaşayış yerlərini yerlə yeksa etmək əmri ilə gəlməmişəm". Hamazaspin 1918-ci ildə törətdiyi soyqırımı cinayətinin real nümunəsi bugünkü Quba məzarlığıdır. Bu gün məsələlərdən bəhs edərkən həmişə biz tədqiqatçılara bu sual verilir. Ermənilər 1918-ci ilin martınadək İrəvan quberniyasının 197 kəndini darıdaraq etmiş, 10.626 nəfər azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. Zəngəzurun 115 kəndi dağıdılmış, 10 min 63 nəfər azərbaycanlı erməni nasistləri tərəfindən soyqırımına məruz qalmışdır. Qarabağda 157 kənd ziyan çəkmiş, Bakı quberniyasında 33 yaşayış məntəqəsi bütöbütün, 196-sı isə qismən dağıdılmışdır. Soyqırımı cinayətləri Cənubi Azərbaycan ərazisində və Türkiyənin Şərqi Anadolu vilayətlərində də davam etdirilmişdir. Bakıda törətdikləri soyqırımı cinayətlərindən ürkəli olmayan və Cənubi Azərbaycanın Qərb hissəsində aysorlar və ermənilər üçün xristian dövləti yaratmaq istəyən daşnak və aysor cəlladları Urmiya, Salmas və Köhnəşəhərdə 170 mindən 210 minədək yerli azərbaycanlı əhəlini son dərəcə amansız və faciəli şəkildə soyqırımına məruz qoydular. Həmin ərazidə Andronik Oranyan başda olmaqla 13 min silahlı erməni Araz çayını keçərək Xoy şəhərinə hücum edib soyqırımı cinayətini törətdilər. Qeyd etmək lazımdır ki, Cənubi Azərbaycan və Şərqi Anadolu yerli azərbaycanlı və türk əhaliyə qarşı törədilən cinayətlərin sifarişçiləri Böyük Britaniya, Fransa, ABŞ dövləti idisə, Rotsşild ailəsi də maliyyələşdirmişdir.

Urmiyada qırılanların ekseriyətini gühnaşız arvad-uşaq, həttə südəmər körpələr təşkil edirdi. Qars vilayətində müsəlman kəndləri dağıdılmışdır. Kanteliyanın teleqramında bildirilmiş ki, "...general Arixev və kapitan Movseyyanın vəhşilikləri nəticəsində Qars vilayətində 82 müsəlman kəndi məhv edilmişdir". AXC hökuməti tərəfindən yaradılmış "Mart hadisələrini yoxlayan komissiyası" üzvlərindən biri, xristian Külqenin hazırladığı sənəddə göstərilir ki: "Müsəlmanların sakin olduqları məhəllələrə girib əhəlini öldürmüşdülər, şəmsirə parçalamışdılar. 3-4 günlük südəmər uşaqları süngüyə taxmışdılar. Hadisənin sonunda 57 müsəlman meyidi müşahidə olundu ki, bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdir. Öldürmədikləri qadınları saçları ilə bir-birinə bağlayaraq tufəng qundaqları ilə döymüşdülər". İzahə ehtiyac yoxdur və bu vəhşiliyin bir adı var: **erməni nasizmi**.

Azərbaycanlılara qarşı növbəti məqsədyönlü soyqırımı 1918-ci ilin 30-31 mart və aprelin 1-də (köhnə təqvimlə martın 17-də, Novruz bayramı ərzində) törədilmişdir. 1918-ci ilin martın 30-31-də bəhanədən istifadə edərək erməni dəstələri azərbaycanlıların yaşadığı məhəllələrə hücum etmiş, Qızıl Ordu qərarına əsasən, iki il davam edən azərbaycanlı qırğını Bakıdan sonra İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Qaryagın və digər bölgələri əhatə etmiş və bu qırğınlara çar hökuməti rəvac vermişdir.

Azərbaycanlılara qarşı növbəti məqsədyönlü soyqırımı 1918-ci ilin 30-31 mart və aprelin 1-də (köhnə təqvimlə martın 17-də, Novruz bayramı ərzində) törədilmişdir. 1918-ci ilin martın 30-31-də bəhanədən istifadə edərək erməni dəstələri azərbaycanlıların yaşadığı məhəllələrə hücum etmiş, Qızıl Ordu qərarına əsasən, iki il davam edən azərbaycanlı qırğını Bakıdan sonra İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Qaryagın və digər bölgələri əhatə etmiş və bu qırğınlara çar hökuməti rəvac vermişdir.

Azərbaycanlılara qarşı növbəti məqsədyönlü soyqırımı 1918-ci ilin 30-31 mart və aprelin 1-də (köhnə təqvimlə martın 17-də, Novruz bayramı ərzində) törədilmişdir. 1918-ci ilin martın 30-31-də bəhanədən istifadə edərək erməni dəstələri azərbaycanlıların yaşadığı məhəllələrə hücum etmiş, Qızıl Ordu qərarına əsasən, iki il davam edən azərbaycanlı qırğını Bakıdan sonra İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Qaryagın və digər bölgələri əhatə etmiş və bu qırğınlara çar hökuməti rəvac vermişdir.

Müdhiş gecənin ağrı-acıları

Keçən əsrin dəhşətli cinayət hadisələrindən olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bütün bəşəriyyətin qəlbində sağalmayan yaraya çevrilib. 28 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı sakinlərinə amansız divan tutdular.



"Böyük Ermənistan" xülyasını gerçəkləşdirməyin yeganə yolunu Azərbaycan ərazilərini zəbt etməkdə görən ermənilər havadarlarının köməyi ilə bir milyondan çox soydaşımızı yurd-yuvalarından didərgin salmışlar. Məcburi köçkün və qaçqın düşmüş soydaşlarımız respublikamızın müxtəlif bölgələrində məskunlaşaraq öz ata-baba yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar. Dövlət başçısının diqqət və qayğısı ilə həmin insanların çox hissəsi yeni salınmış qəsəbələrə köçürülmüşdür. Belə qəsəbələrdən biri Goranboy rayonunda salınmışdır. Əsasən xocalılardan məskunlaşdıqları qəsəbədə bütün infrastruktur layihələri həyata keçirilmiş, insanlar rahat və hər cür şəraiti olan mənzillərlə təmin edilmişdir. Qəsəbədə kimi dindirirsənse, qəlbləri didib-parçalayan ezablı xatirə ilə yaşayır.



Fevralın 25-dən 26-na keçən gecə ermənilərin hücumuna məruz qalan kənd sakinləri, eləcə də Mübarizin ailə üzvləri çıxılmaz vəziyyətdə qalmışdılar. Mübariz əmisi Elxan onları kənddən çıxararaq Qala Dərəsi kəndinə, oradan da Ağdama tərəf yola saldı. Özü isə yenidən döyüş meydanına atıldı. Sonralar xəbər yayıldı ki, Elxan Səfiyev də qeyri-bərabər döyüşdə həlak olub.

Qanlı-qadali gecənin şahidi olan 75 yaşlı Qaryaqdı Quliyev də baş verənlərin unuda bilmir. 5 uşaq atası olan Qaryaqdı kişi söhbət zamanı dedi ki, yaşadığı Dərəli-Xüsusi Təyinatlı Milli dəstəsinin rəisi, millis mayoru Əlif Hacıyev və onun 22 nəfərlik dəstəsi mərdliklə müdafiə olundular. Qeyri-bərabər döyüşün nəticələrini başa düşən Əlif Hacıyev həvalə imanının dispetçer məntəqəsinə parlatıldı və qəhrəmanlıqla həlak oldu. Ölümündən sonra ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi.

Qarşılaşdıq. Məcbur olub yenidən geri qayıtdıq. Bizimlə birlikdə olan qardaşım Tahir Quliyev yeriyə bilmirdi. Həm yarıli idi, həm də ayaqlarını don vurmuşdu. Gədə bilməyəcəyini gördüm - "siz gedin, artıq mənim getməyə gücüm qalmayıb" - dedi. Buna baxmayaraq onu çiyimə alıb Ağdama tərəf yollandım. Bir tərəfdə kiçik bir ocaq qaladım ki, azyaşlı uşaqlar isinsinlər. Lakin ailə üzvlərim gözə dəymədi. Ətrafı nə qədər axtardım, onları tapa bilmədim. Nəhayət, Ağdama çatdıq. Qardaşımı xəstəxanada yerləşdirib sədə o, çox yaşamadı. Sonralar öyrəndim ki, ailə üzvlərim-həyat yoldaşım və 3 uşağım ermənilərin mühasirəsinə düşərək həlak olublar.

Həmin gecə balaca Mübarizin də ayaqlarını don vurmuşdu. Anası Kifayət 3 övladını sağ-salamat Ağdama çatdırmaq üçün çox çalışdı. Lakin işiç saçaq güllələr digər kənd sakinləri kimi, onları da vahiməyə salmışdı. Güllələrin qulaqbatıran səsi ailə üzvlərini pərən-pərən salmışdı. Mübariz yaralı olduğundan yeriyə bilmirdi. Bir müddət sürünə-sürünə gətdikdən sonra huşunu itirib və yeşil vaxt keçdikdən sonra özüne gəldi. Lakin nə anası Kifayət, nə də qardaş-bacısını yanında görmədi. Nəhayət, gəlib Ağdamın Şəli kəndinə çatdı. Uç ay Bakının xəstəxanalarından birində müalicə alsada, ayaqlarını saxlamaq mümkün olmadı. Xəstəxanada olarkən bacı və qardaşı ondan xəbər tutdular ki, Mübariz sağdır. Onlar tezliklə bir-birlərinə qovuşdular. Lakin sonralar eşitdilər ki, ermənilər anası Kifayəti asit götürüb, minbir əziyyət verərək öldürübər.

Öyrəndik ki, Qaryaqdı Quliyevin sağ qalan oğlu Şakir üç, özü isə birotlaqlı mənzillə təmin olunub. Ahıl yaşında Xocalı fəryadı qulaqlarından gəlmir. Öz ata-baba yurdu üçün darıxır və inanır ki, gec-təzə bu arzusunua çatacaq.

Mübariz Həmidovun Xocalı faciəsi tərəfindən 12 yaşlıydı. Digər həmyaşdılar kimi, o da baş verənləri dərk etmək, səbəbini öyrənmək istəyirdi. Lakin verdiyi suallara həmişə cavabsız qalırdı. Söhbət zamanı Mübariz dedi ki, o, kiçik yaşında olanda ermənilər atasını öldürmüşdülər. Anası Kifayət 3 övladını birtəhər dolandırdı. Lakin müharibə başlayandan onun da günü qara gəlmişdi. Balalarını qorumaq üçün canından keçməyə beşə hazır idi. Ermənilərin şiddətli hücumları zamanı əmisi Elxan Səfiyev tez-tez onlara baş çəkər, qayğılarına qalırdı.

Nazilə Məlikova hadisələr baş verən müddətdə əvvəl Xocalı məktəbində rus dili müəllimi işləyirdi. Ailəli idi və Qönçə adlı 2 yaşlı qızı vardı. Döyüşlər başlayanda həyat yoldaşı Zakir və qardaşı Şahin əlilsilahli kəndin keşiyini çəkirdilər. Xocalı soyqırımında onun da ailəsi bir neçə şahid verdi. Qardaşı Şahin və onun həyat yoldaşı İradə düşmənlə gülləsinə tuş gəldilər. Hazırda Nazilə 4 övladınasındır. Övladlarının hamısı ali təhsillidirdi. O, qəsəbədə 4 otaqlı mənzillə təmin olunub. Qəsəbədəki orta məktəbdə dərs deyir. Söhbət zamanı dövlət başçısına minnətdarlıq etdi. Dedi ki, ölkə rəhbəri bizə daim diqqət və qayğı göstərir.

Sabir ƏLİYEV, "Azərbaycan"

Qanlı cinayət unudulmur

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Atakişili kənd tam orta məktəbi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçmişdir.



AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaquf Bahadırqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat vermişdir. O, çıxışında 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranan kaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalı şəhərinin də nəzarətdən kənarada qalmasından, bundan istifadə edən erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda milli gürünməmiş faciə törətməsindən, nəticədə Xocalı sakinlərinin qətlə yetirilməsindən, yaralanmasından və əsir götürülməsindən bəhs etmişdir.

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaquf Bahadırqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat vermişdir. O, çıxışında 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranan kaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalı şəhərinin də nəzarətdən kənarada qalmasından, bundan istifadə edən erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda milli gürünməmiş faciə törətməsindən, nəticədə Xocalı sakinlərinin qətlə yetirilməsindən, yaralanmasından və əsir götürülməsindən bəhs etmişdir.

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaquf Bahadırqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat vermişdir. O, çıxışında 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranan kaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalı şəhərinin də nəzarətdən kənarada qalmasından, bundan istifadə edən erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda milli gürünməmiş faciə törətməsindən, nəticədə Xocalı sakinlərinin qətlə yetirilməsindən, yaralanmasından və əsir götürülməsindən bəhs etmişdir.

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaquf Bahadırqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat vermişdir. O, çıxışında 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranan kaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalı şəhərinin də nəzarətdən kənarada qalmasından, bundan istifadə edən erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda milli gürünməmiş faciə törətməsindən, nəticədə Xocalı sakinlərinin qətlə yetirilməsindən, yaralanmasından və əsir götürülməsindən bəhs etmişdir.

Tofiq ABDULLAYEV

Azərbaycanlıların kütləvi şəkildə soyqırımı ətraf bölgələrdə də baş vermişdir. Daşnak Hamazaspinin rəhbərliyi altında Qubaya gədən qoşun hissələri şəhərə daxil olaraq 2 mindən çox kişi və qadını, uşağı öldürmüşdülər. O, qubalıları qarşısında çıxış edərək demişdir: "Mən erməni xalqının qəhrəmanıyam... Mən bura qadın-qanun yaratmaq və sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Mən Xəzər dənizinin sahillərindən Şahdağınə qədər

Azərbaycanlıların kütləvi şəkildə soyqırımı ətraf bölgələrdə də baş vermişdir. Daşnak Hamazaspinin rəhbərliyi altında Qubaya gədən qoşun hissələri şəhərə daxil olaraq 2 mindən çox kişi və qadını, uşağı öldürmüşdülər. O, qubalıları qarşısında çıxış edərək demişdir: "Mən erməni xalqının qəhrəmanıyam... Mən bura qadın-qanun yaratmaq və sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Mən Xəzər dənizinin sahillərindən Şahdağınə qədər

Azərbaycanlıların kütləvi şəkildə soyqırımı ətraf bölgələrdə də baş vermişdir. Daşnak Hamazaspinin rəhbərliyi altında Qubaya gədən qoşun hissələri şəhərə daxil olaraq 2 mindən çox kişi və qadını, uşağı öldürmüşdülər. O, qubalıları qarşısında çıxış edərək demişdir: "Mən erməni xalqının qəhrəmanıyam... Mən bura qadın-qanun yaratmaq və sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Mən Xəzər dənizinin sahillərindən Şahdağınə qədər



XX əsrin faciəsi - Xocalı soyqırımı



28 ildir yolu gözlənən oğul

Qarabağın qanlı-qadali illərində dəhşətli qırğınlar törədilən, Yer üzündən silinən bir yurd, yaddaşlarda daşılan Xocalı qədrində körpəsi boğulan, yaddaşında dağılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına ali yetməyən bir insan idi 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə!

Adı çəkildə sinələr dağılır, yollar bağlanırdı... O, bağı yarılan, baxışlarından məsumluq yağan bir qızcağaz, əli xınalı, gərdeyi qana boyalı gəlin, ağzi yaşmaqlı ağıbırək kimi də yazıldı yaddaşlara...

O günlərdə şəhid olanlardan biri də Vidadi idi. 1966-cı ildə anadan olmuş İsmayilov Vidadi Əli oğlunu deyirik. O gecə ermənilər şəhərə girəndə əli avtomatlılardan savayı, tank-topdan istifadə edilməmişdi. Həmin vaxt Vidadi ilə qardaşı Tacir ayrı-ayrı yerlərdə postda olublar. Ermənilərin o gecə əsir götürdüyü, girov apardığı xocalıların arasında toyundan heç 8 ay keçməyən, bey libası Vidadi də olubdur.

1960-cı ildə Laçından Xocalıya gəlin kəçən Kübra nənə Lətif İsmayilovla ailə qurub. Bir çətin külfət sahibi olublar: üç oğul (Tacir, Vidadi, Mikayıl) və üç qız (Fatimə, Səbinə, Gülnar) böyüdüblər. Kübra nənə illər və itkinlərinin ağır-acısına dözərdimi?! Xəyalından çıxara bilmə-

diyi o gecə neçə-neçə doğmasını əlindən almışdı. Haray, ah-nalə, sızılı tankın, topun, avtomatın, pulemyotun vəhşi bağırtısından eşidilməz olmuşdu səsi. Kimi Əsgəranə sarı, kimi meşəyə tərəf üz tutmuşdu o gecə.

Bir yaralıya yaxınlaşan ana eşitdiklərindən dəhşətə gəlmişdi: "Qaç! Ay ana, mənə bənd olma, durma, səni də vuracaqlar, əsir tutacaqlar..."

Oğlanların ikisi də postda olan ana yaralıdan aralana bilmirdi. Amma artıq gec idi. Balaları da bilmirdi ki, anaları haradadı... Üzümlüklərlə birtəhər Ağdamın Şelli kəndinə necə gəldikləri dilə deyilsə, sözdə yazılmalıdır.

Əsirlikdən qayıdan Almar adlı bir qadının sözlərinə görə, erməni generalının qəbr üstündə Vidadinin başını kəsmək üçün içəridən çağıraraq çıxarıblar. Sonra bayırdan güllə səsi gəlib. Amma güllələnlərin paltarları içəri qaytarılaraq Vidadininkini görməyiblər.



Vidadinin Üliyyə adlı bir qız yadigarı qalıb. Dünyaya gəlişində anasının əsəb və qorxudan tapdığı belədən o da xəstə doğulub. Şəhid Vidadinin yeganə balası olduğuna görə həkimlər onu xüsusi nəzarətdə saxlayıb birtəhər sağaldıblar.

Ermənilər o gecə 80 nəfər bir yerdə girov götürüblər, Vidadi ilə Mikayıl da onların arasında olub. Əllərini bağlayıb yük maşının üstünə mindiriblər. Yolda necə olubsa, Mikayıl əlləri bağlı özünü maşından atıb. 5 gecə meşədə qalıb çıxma bilməyib.

İtkin kimi axtarılan, yolu gözlənən Vidadindən alınan soruqlar isə doğru çıxmıyıb. Hələ də doğmaları, dostları yolunu gözləyir. Anasına da deyiblər ki, Canan adlı bir ne-

fər Şükürün oğlu Oqtayla Əhlimanı dəfn edib orada. Amma Vidadinin öldürülməsini görməyib. Ermənilərin verdiyi işğalçılara dözməyən Canan kişi də girovluqdan qurtarıldıqdan sonra dünyasını dəyişib.

Vidadinin bacısı Fatimə və onun həyat yoldaşı Oqtay Quliyev də əlildirlər. Oqtayın atası 40 gün girov qaldıqdan sonra buraxılıb, qızı Gülnarın həyat yoldaşı isə Xocalı müsibətlərinin ağır-acısını ömürlük qazandıqı xəstəliyində daşıyır. Kübra nənanın bacısı Ulduza İbadullayeva da şəhid anasıdır. Onun oğlu Əli Xocalısı ilə bir gecədə şəhid edilib. Qardaşı Hüseyn Nurməmmədov həyat yoldaşı Pakizə ilə birlikdə 23 dekabr 1991-ci il tarixində Meşəlidə qətlə yetiriliblər. Meşəlidə şəhid olan bacısı oğlu Əli Mehralıyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Sanki bir nəslin kökü kəşilib. Kübra nənanın dayısı oğlu Novruz Novruzovun beş nəfərlik ailəsi (həyat yoldaşı Adilə, polis oğlu Allahverdi, qızları Rübabə ilə Rahilə) məhv edilib. Yeganə salamat qalan oğlu Barati da girov götürüb ermənilər. Əl-qolunu bağlayıb "KamAz" maşının üstünə Kosalara kimi aparıblar. Orada necə olubsa, özünü öldürmək üçün çaylağa tullanıb canını qurtarıb.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında dayanacaqlar

Bu, həm bizim, həm də zamanın tələbidir

Nə tarixin, nə də insanların yaddaşlarında unudulması mümkün olmayan Xocalı soyqırımının qurbanlarının xatirəsi hər il olduğu kimi, bu il də respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində, hətta ayrı-ayrı təşkilatlarda anılır, qətləmin gənc nəsəl, eləcə də dünya ictimaiyyətinə tanıtılması istiqamətində müxtəlif tədbirlər keçirilir.

Ermənilər 28 il bundan əvvəl - 1992-ci il fevralın 26-da qarlı-şaxtılı qış gecəsində Xocalı şəhər sakinlərinə qarşı soyqırımı həyata keçiriblər. Erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları etnik təmizləmə siyasətinin qanlı səhifəsi olan bu faciə amansızlığına və qəddarlığına görə insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biridir.

Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımın əsl mahiyyəti Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Ümummilli Lider bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açıqca deyəmişdir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni sovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı münəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, habelə Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görürlər. Bakının Xətai rayonu Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulub. Dövlət başçısı hər il fevralın 26-da dövlət və hökumət, habelə ictimaiyyət nümayəndələri ilə

birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, erməni vandalizminin beynəlxalq aləmə yayılması, qətləmə obyektiv qiymət verilməsi istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun müstəsna rolu var. Məhz bu fondun dəstəyi ilə Xocalı faciəsinin lüdnümü hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur. Bu fondun fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətləri barədə daha dolğun məlumatlandırılıb. Bu günlərdə Almaniya və Londonda keçirilən və bütün dünyaya səssalan "Xocalıya ədalət" kampaniyası dediklərimizə bariz nümunədir. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı bir sıra əcnəbi dillərdə nəşr olunan kitab və bukletlər xarici ölkələrdə yayımlanıb. Nəticədə bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətləmə kəskin şəkildə pisləyirlər.

Bu il fevralın ikinci on-günlüyündə Avropada - Almaniya Federativ Respublikasında keçirilən 56-cı Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanla debatda, eləcə də panel iclaslardakı çıxışları və digər görüşlərində erməni yalanlarını bir daha bey-

nəlxalq aləmdə ifşa etmişdir. Azərbaycan Prezidentinin məcburi köçkünlərin və qaçqınların haqq səsinin eşidilməsi, torpaqlarımızın işğaldan azad olunması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki müqəyyi ictimaiyyəti qürurlandırmış, gənclərimizdə vətənpərvərlik əhvali-ruhiyyəsini daha da artırmışdır. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün çıxışlarında qətiyyətli şəkildə bildirmişdir ki, Ermənistanın təcavüzü siyasəti bundan sonra da işə ediləcək. Bununla da Avropanın üreyindən növbəti dəfə bütün dünyaya çatdırıldı ki, xalqımız istənilən yolla Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları azad etməyə, münaqişənin Azərbaycan dövlətinin maraqları çərçivəsində ədalətə həllinə nail olacaqdır.

Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı ilbəil artır. Pakistan, Meksika, Rumiya, Serbiya, Peru, Panama, Çexiya, İordaniya, Bosniya və Herseqovina, Honduras, Sudan və Kolumbiya parlamentləri, ABŞ-ın 15 ştatı Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər. Prezident İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində döndə-döndə vurğuladığı kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birnəqli olaraq qəbul edir. Beynəlxalq birləşmiş təşkilatın qəbul etdiyi Dağlıq Qarabağ münaqişəsi üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərinin davam etdirməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə

heç cürə barışmaq niyyətində deyil. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 28-ci ildönümü haqqında imzaladığı sərəncamda deyilir: "Azərbaycanlılara qarşı erməni sovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almaldır".

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistanın münaqişənin həllə qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad edəcəyini qətiyyətlə bildirmişdir. Bu, Azərbaycan xalqının müstəsna hüququdur və onu heç bir dövlət bu yoldan çəkəndirə bilməz. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlığı əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) sayılı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Şübhə yoxdur ki, düşmən tapdağı altında olan ərazilərimiz tezliklə işğaldan azad ediləcək, həmçinin xalqımıza qarşı ağır cinayətlər yoxdur, o cümlədən Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında dayanacaqlar. Bu, həm bizim, həm də zamanın tələbidir.

Rəhman SALMANLI, "Azərbaycan"

"Günəşin batdığı yer"də Xocalı "Haray"ı...

İyirmi səkkiz ildir ki, Xocalıya və xocalılara ən kədərli, ən ağır, ürkətdəyən əsərlər həsr olunur. Xocalı faciəsi haqqında ilk tammətrajlı bədii filmlər 1993-cü ildə ekranlara çıxdı.

Onlardan biri yazıçı Nüşabə Məmmədovanın "Haray" pyesinin motivləri əsasında çəkilib. Filmdə düşmən əhatəsindən çıxmaq üçün aqilasızca ezablara qatılan, ermənilərin azərbaycanlı əsirlərə verdikləri dəhşətli işğalçılığın şahidi olan, çıxış yolunu özlərinin dağdan atmaqda gördən iki yarıyetmənin - qardaşla bacının faciəsindən bəhs olunur.

Ekran əsərinin ssenari müəllifi Nüşabə Məmmədova və Eldəniz Quliyev, quruluşçu rejissoru Oruc Qurbanovdur. "Mozaika" Studiyasının istehsalı olan film çəkilişlərində Xocalı, Hacıqadın, Xanlar (indiki Göygöl), Goranboy rayonlarının və Gəncə şəhərinin camaatı kömək göstərirlər.

Həmin il ekranlara çıxan "Fəryad"ın baş qəhrəmanı - İsmayıl tamaşaçılara tanışdır. "Ogey ana" filminin balaca qəhrəmanı böyüyüb, ailə sahibi, batalyon komandiri olub. Vətən torpaqlarını qorumaq namına erməni işğalçıları ilə döyüşən komandir İsmayıl Hüseynov düşmənlər tərəfindən əsir götürülüb, işğalçılara məruz qalıb.

Film real faktlara əsaslanır, Qarabağ müharibəsində iştirak edən döyüşçülərimizin birinin başına gələn hadisələrdən bəhs olunur. Güllələnmiş, soyuqdan donmuş xocalıların da ele həmin vaxt Xocalıdan Goranboya gəlmiş xocalılar özləri canlandırdıblar.

"Fəryad"ın ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissoru və baş rolunun ifaçısı Ceyhun Mirzəyevdir. Filmdə "Ogey ana"nın kadrlarından da istifadə olunub.

1998-ci ildə çəkilən "Qırmızı qar" adlı film də ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli faciələrdən bəhs edir. Azərbaycan Televiziyasının istehsalı olan ekran əsərinin quruluşçu rejissoru Mərahim Fərzəliyevdir. Film Ağarəhim Rəhimovun "Gəlin-qayada qoşa mezar" povesti əsasında çəkilib.

"Azərbaycanfilm" kinostudiyasında 2007-ci ildə ekranlaşdırılan "Biz qayıdacağıq" bədii filmi məcburi köçkünlərin ağır yaşadıqları bəhs edir. Filmdə xronikal kadrlardan və quraşdırma səhnələrdən istifadə olunub. Ekran əsərinin rejissoru Elxan Qasımovdur.

"Günəşin batdığı yer"də də erməni qəsbkarlarının talan etdikləri, sakinlərini qətlə yetirdikləri Xocalıdan bəhs olunur. 2012-ci ildə çəkilən tammətrajlı bədii-sənədli televiziya filminin ssenari müəllifi Eldar İsgəndərzadə, rejissoru Elşən Zeynalıdır. Bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkilib.

Xocalı soyqırımı barədə həqiqətlər Mədəniyyət və Turizm Nazirliyinin "Sal-

name" kinostudiyasında çəkilən "Dua", "Azərbaycanfilm"də lentə alınan "Xocalı", "Xocalı soyqırımı", "Xocalı şahidləri", "Yaddaş" sənədli filmlər studiyasında istehsal edilən, Azərbaycanın Milli qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyev Əliyeva həsr olunan "ilk komandir", "Xocalının zəminini", "Pəhləvan komandiri" və başqa sənədli filmlərdə də əksini tapıb.

Xocalı soyqırımına həsr olunmuş "Sonsuz dəhliz" ("Endless Corridor") filmi 2014-cü ildə çəkilib. "Sonsuz dəhliz" o dəhşətli hadisələrin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin faciədən iyirmi il sonra yenidən Azərbaycanca gələrək qətləmə xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında ekranlaşdırılıb. Litvalı rejissor Aleksandras Brokasın çəkdiyi Xocalı qırğınının söz açan bu sənədli film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Filmdə Xocalı qırğınına dair indiyədək əl məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər fotomateriallara istinad edilir, qətləmin haqqında həqiqətlər təsiri şəkildə tamaşaçıya çatdırılır.

Teatr tamaşalarında Xocalı...

Xocalıların çəkildikləri müsibətlər teatr tamaşalarında da əksini tapıb. Ele bu il fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu "Mənim ağ göyçürümün" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq. Xocalı faciəsinin 28-ci ildönümü münasibətlə təqdim olunaçaq tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənətt Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanşvili adına Teatrın baş rəssamı Şota Qlurjidge, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Tamaşada rolları Əməkdar artistlər Nəsimə Eldarova, Rahib Əliyev, aktyorlar Təhmimə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyeva, Məsumə Babayeva, Kərəm Hadizadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.

Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında olan "Xocalı - bu olub" tamaşasının müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanizadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Səhnə əsərində rolların ifaçıları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhrüz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuriyə Musabəyli, Elxan Şahaliyev və Cavad Nuriyevdir.



26 FEVRAL 1992 XOCALI SOYQIRIMI

*Dost və qardaş Azərbaycan xalqına dərin hüznə başsağlığı verir,
onun kədərinə şərik oluruq.*



TEKFEN İNŞAAT



Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə anılır

Azərbaycan İlahiyyat İnstitutu və "Bir" Tələbə-Könlü Programının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib. Tədbirlərin birində "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynov haqqında çəkilmiş "Xüsusi təyinatlı İbad" filmi də nümayiş olunub.



Filmə ermənilərin Kür çayı sahilində törətmək istədikləri növbəti terror aktının qarşısını İbad Hüseynov və onun dəstəsi tərəfindən rəşadətə alınmasından bəhs edilir.

Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur.

Döyüş səhnələri ilə zəngin olan filmə İbad rolunu Elçin Məmmədli canlandırdı. Filmə həmçinin Xalq artisti Nureddin Mehdiyev, Əməkdar artist Xəlilə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları çəkiliblər.

Ali-nin rektoru Ceyhun Məmmədov, müəllimlərdən - sosiologiya üzrə fəlsəfə doktoru Aşef Qənbərov, dosent Anar Qafarov Bakı şəhəri 279 nömrəli tam orta məktəbin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə də iştirak ediblər.

Məktəbin direktoru Sədabə Abdullayeva Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsindən bəhs edib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cədlarlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürüldü, ailələr tamamilə məhv edildi.

Daha sonra çıxış edən Ali-nin rektoru Ceyhun Məmmədov bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabıtları ilə birlikdə 7 min nəfərədək əhali olan Xocalı şəhərini yerlə yekson edib, dinc əhali, xüsusilə uşaqları, qadınları, qocaları ağılasığmaz vəhşiliklə, qəddarlıqla qətlə yetiriblər.

Ali rektoru söyləyib ki, gənclərimizin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətəni sevən, onun yolda canından keçməyə hazır olan, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.

Tədbir bədi hissə ilə davam edib.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Bəşəriyyət tarixində ən dəhşətli cinayət

Gəncə Dövlət Universitetində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdən əvvəl universitetin rektoru, professor Yusif Yusibov, müəllimlər və tələbələr Xocalı hadisələrindən bəhs edən rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.

Akt zalında davam etdirilən tədbirdə Dövlət himni səsləndirildikdən sonra Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Xocalı fa-



ciyəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Diqqətə çatdırılmışdır ki, keçən əsrin dəhşətli hadisələr-

indən olan Xocalı soyqırımı təkə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə qarşı yönəlmiş cinayət ak-



tıdır. 28 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın bu qədim şəhərində törətdikləri

vəhşiliklər əsrlər keçsə də, heç vaxt unudulmayacaq. Çıxış edənlər bu barbarlığı vandalizm adlan-

dırılmışlar. Qeyd etmişlər ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Ermənilərin keçmiş sovet ordusunun 366-cı motorcu alayının köməyi ilə Xocalı sakinlərinə amansız divan tutması nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilmişdir.

Sonra universitet tələbələri Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Xocalı müsibətləri müxtəlif dillərdə

Bakı Slayyan Universitetində keçirilən anım tədbirində 17 xarici ölkə səfirliyinin nümayəndələri iştirak edib

Dünya Bakı Slayyan Universitetində Yeni Azərbaycan Partiyasının, 17 xarici ölkə səfirliyinin və diplomatik korpusunun, deputatların, müxtəlif dövlət qurumlarının məsul şəxslərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin, tanınmış ictimai-siyasi, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin, həmçinin Qarabağ müharibəsi veteranlarının iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımı-əsrin faciəsi" adlı geniş tədbir keçirilib.

Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxışdan sonra iştirakçılara BSU-nun Xocalı soyqırımına dair bukletləri paylanılıb. Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq sərəncamı ilə "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı" təsdiq edilmişdir. "Xocalı soyqırımı tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 28 il keçir. 28 il bundan öncə ermənilər xalqımıza qarşı xüsusi qəddarlıq və böyük amansızlıqla Xocalı qətləmin törətdilər. Xain, məkrli və namərd qonşularımız iki əsrdən çoxdur ki, xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti aparır. Xocalı soyqırımı bu məkrli və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirilib. Bu soyqırımı həm də xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir."

Rektor onu da xüsusi vurğulayıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət yalnız Ümummilli Lider Heydər Əliyev yənidən siyasi hakimiyyətə qayıtdıqdan sonra verildi. Azərbaycan Prezidenti İlham Əliyev də Xocalı soyqırımının bütün dünyada tanınmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Meh-



riban xanım Əliyevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımına barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi tapşırıqları var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası dünyanın 80-dən çox ölkəsində həyata keçirilib. Prezident İlham Əliyev fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanı dərin məntiqi və konkret tarixi faktlar əsasında ifşa etdi. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik uğurudur.

Professor çıxışının sonunda onu da qeyd edib ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, amansızlıqla törədilmiş bu qətləmin ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.

Tədbirdə BSU-nun tələbə-gəncləri dünyanın müxtəlif dillərində "Xocalıya ədalət" şüarını səsləndiriblər. Heydər Əliyev Fondunun sifarişli ilə ingilis dilində çəkilmiş "Xocalı qətləmi" filminin nümayişindən sonra BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənovanın rus dilində "Xocalı soyqırımı" və Tələbə Elmi Cəmiyyətinin sədri Könül Zeynallının "Xocalı soyqırımı gənclərin gözü ilə" mövzusunda məruzələri dinlənilib.

O dəhşətli faciənin şahidi, Xocalı hava limanının əməkdaşı olmuş Nazim Hüseynov "Bir gecənin faciəsi"ni dilə gətirib. Sonda quruluşçu rejissoru Əli Natiqoğlu olan və BSU-nun tələbə-gənclərinin səhnələşdirdiyi "Ana harayı" tamaşası nümayiş etdirilib.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

İlahiyyat İnstitutu "Azərbaycan Universitetləri Sərgisi-2020" də

Azərbaycan İlahiyyat İnstitutu 2020-2021-ci tədris ili üzrə institutda yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlərini davam etdirir. Ali təhsil müəssisəsinin növbəti görüşü Bakı şəhərinin Qaradağ rayonunda olub.

Tədbiri giriş sözü ilə açan Bakı şəhəri, Qaradağ rayon Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseyin direktoru Şəmsi Qocayev bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsilə qayğı yüksək səviyyədedir. Bu sahədə həyata keçirilən islahatlar ilk növbədə Azərbaycanın xoşbəxt və firavan gələcəyinə hesablanmışdır.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayıb. Müasir cəmiyyətin inkişafında təhsilin müstəsna rolu olduğunu qeyd edən Ali rektori bildirdi ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə elmin, təhsilin maddi-texniki bazası möhkəmləndirilib, yenilənir, ən müasir, qabaqcıl texnologiyalar ilə təmin olunur.

Ali rektori abituriyentlərə qarşıya qoyduqları məqsədlər naminə söyləyərək deyib: "Gənclərimiz xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinə sədəqət ruhunda tərbiyə olunmalıdırlar. Müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün tərbiyəsi ilə bağlıdır".

C.Məmmədov daha sonra ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bunun ən bariz nümunəsinin Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirdi. Rektor bu ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqda da ətraflı məlumat verdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov gəncləri öz təsir dairəsinə salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərər vurmağa çalışan qeyri-ənənəvi radikal



dini cərəyanlarla mübarizədə təhsilin, maarifçiliyin əhəmiyyətini vurğulayıb. Ali İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürselov tələbələrə daha yaxşı təhsil almaları üçün institutda yaradılan şərait, tədris prosesi, keçirilən fənlər haqda məlumat verdi.

Ali-nin Magistratura və Doktorantura şöbəsinin müdiri Fidan Yusifova ali təhsil müəssisəsinə qəbul prosesinin təşkil, həmçinin mövcud ixtisaslar barədə geniş bəhs edib. Institutda qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımı şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını vurğulayıb. Bundan başqa, tələbələrə ödənişsiz qeyim və dərsliklərlə təmin ediləcəkləri, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqları və digər üstünlüklərə yiyələndikləri də qeyd edildi.

Azərbaycan İlahiyyat İnstitutu həmçinin "Azərbaycan Universitetləri Sərgisi-2020"də iştirak edib.

Ali-nin əməkdaşları tərəfindən sərgi iştirakçlarına ali təhsil müəssisəsinin fəaliyyəti, qəbul prosesinin təşkil, mövcud ixtisaslar, təqəüd proqramları, ödənişsiz təhsil imkanları, beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr, burada keçirilən tədbirlər, konfranslar, əldə olunan nailiyyətlər haqda geniş məlumat verilib.

Sərgidə eyni zamanda ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Azərbaycan, ingilis, rus və ərəb dillərində broşür, buklet və kataloqlar, "Din araşdırmaları" jurnalı, "İlahiyyatçı" qəzeti, "İlahiyyat" jurnalı, konfrans materialları və "İlahiyyat nəşrləri" adı altında layihəyə əsasən çap olunan ali təhsil müəssisəsi müəllimlərinin kitabları nümayiş etdirilib.

Xəyalə MURADLI,
"Azərbaycan"



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

Qərar № 33/415

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 401 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 29 sayılı Səbail seçki dairəsi üzrə qeyd olunan namizəd Karimov Fərac Rəfiq oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, həmin pozuntuların aşkarlanmasına dair dəirə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/54 sayılı qərarını mübahisələndirmiş və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələri və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilməsi və Komissiyanın iclasında baxılmışdır.

Namizəd F.R.Karimov müraciətində 29 sayılı Səbail seçki dairəsinin 1, 2, 4, 5, 6, 13, 17, 18, 19, 22, 23, 24, 25, 26, 27 və 28 sayılı seçki məntəqələrində adları seçki siyahılarında olmayan seçicilərin səs verdirdiyi, bir şəxs bir neçə dəfə səs verəməsinə şərait yaradıldığı, seçki bülətlərinin topa ilə seçki qutularına atıldığı, həmin pozuntularla bağlı dəirə seçki komissiyasına təqdim edilmiş müraciətlərin və digər sənədlərin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/54 sayılı qərarının və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Müraciətə 1 ədəd elektron məlumat disk (DVD-disk) əlavə edilmişdir. Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, ona əlavə sənəd və ya material təqdim

etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Müəyyən edilmişdir ki, qeyd olunan namizədin müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

29 sayılı Səbail seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırılmışdır ki, namizədin müraciətində səsvermə günü seçki məntəqələrində qanun pozuntuları ilə bağlı iddialar hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.

O da qeyd edilmişdir ki, həmin seçki dairəsi üzrə qeyd olunan digər namizədlərin şikayətləri ilə əlaqədar aparılmış hərtərəfli araşdırma nəticəsində seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edildiyindən Mərkəzi Seçki Komissiyasının 18 fevral 2020-ci il tarixli 26/293 sayılı qərarı ilə 1, 5, 9, 11, 17 və 25 sayılı seçki məntəqələri üzrə 24 fevral 2020-ci il tarixli 32/398 sayılı qərarı ilə 23 sayılı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərdə alınmalıdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü yuxarıda qeyd edilən 7 seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baxılması iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun

protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baxılması ehtimal olunan qanun pozuntularının aşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatların müəyyən edilmişdir ki, nəticələri etibarsız hesab edilmiş 7 seçki məntəqəsi istisna olmaqla, müraciətə qeyd olunan pozuntuların təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Göstərilənlərə əsasən qeyd olunan namizəd F.R.Karimovun müraciətinin təmin edilməməsi, 29 sayılı Səbail seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/54 sayılı qərarının dəyişdirilmədən saxlanması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 29 sayılı Səbail seçki dairəsi üzrə qeyd olunan namizəd Karimov Fərac Rəfiq oğlunun 24 fevral 2020-ci il tarixli 401 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/54 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Mazahir Panahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
25.02.2020

Qərar № 33/416

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 fevral 2020-ci il tarixli 394 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 85 sayılı Şamaxı seçki dairəsi üzrə qeyd olunan namizəd Abdullazadə Gülməmməd Baba oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 19 fevral 2020-ci il tarixli 20/2 sayılı qərarını mübahisələndirmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraatə qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilməsi və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O, Komissiyanın iclasında iştirak etməyə gəlməmişdir.

Namizəd Ə.M.Süleymanov dairə seçki komissiyasının qərarını mübahisələndirəndə qərarda göstərilən hallara dair fikrini bildirməmiş, ümumi halda pozuntular baş verdiyini bildirmiş, əsasən də lider namizədin seçkiqəbağı təşviqatı ilə bağlı ehtimal olunan pozuntular barədə məlumatlar göstərmişdir.

Müraciətin səsvermə günündəkdə iddia edilən qanun pozuntular hissəsi ilə bağlı qeyd edilmişdir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisə

lendirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çərxılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırılmışdır ki, Milli Məclisə seçkilərdə seçki dairəsi üzrə 830 nəfər bəyənəlxalq müşahidəçi müşahidə aparılmışdır. Deputatlığa namizəd Ə.M.Süleymanov dairə seçki komissiyasının yekun protokollarından 14 seçki məntəqəsinə müşahidəçi təyin etmişdir. Seçki günü istədiyi yerli müşahidəçilərdən, istərsə də beynəlxalq müşahidəçilərdən səsvermə başlandıqdan sonra çatanədək, həmçinin səsler sayılarkən və məntəqə seçki komissiyasının yekun sayılarkən tərtib edilərkən dairə seçki komissiyasına və məntəqə seçki komissiyalarına seçki məntəqələrində qanun pozuntularına yol verilməsi barədə müraciət daxil olmamışdır. Namizədin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilmiş, lakin dairə seçki komissiyasının seçki məntəqələrindən hər hansı görüntü aşkar edilməmişdir.

Namizəd tərəfindən müraciətə əlavə edilmiş 2 ədəd elektron məlumat daşıyıcısı olan disk (CD) baxış keçirilmiş, həmin disklərdən dairə seçkiqəbağı təşviqatla bağlı görüntülərdən, digəri isə səsvermə günü bəzi məntəqələrdə aparılmış və özündə hər hansı pozuntunu əks etdirməyən görüntülərdən ibarətdir.

Namizədin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilmiş, lakin dairə seçki komissiyasının seçki məntəqələrindən hər hansı görüntü aşkar edilməmişdir.

Aparılmış araşdırma məcmu şəkildə qiymətləndirilərək müəyyən edilir ki, seçki dairəsi üzrə qeyd olunan namizəd Ə.M.Süleymanovun müraciətinin təmin edilməməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Ona görə də hazırkı araşdırma ilə müraciətin təmin olunması və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 85 sayılı Şamaxı seçki dairəsi üzrə qeyd olunan namizəd Süleymanov Əzizə Mirpaşa oğlunun 23 fevral 2020-ci il tarixli 394 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 20/2 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Mazahir Panahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
25.02.2020

Qərar № 33/417

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 412 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 73 sayılı Lənkəran şəhər seçki dairəsi üzrə qeyd olunan namizəd Sadiqlı Yadigar Sadiq oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 20 fevral 2020-ci il tarixli 15/47 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini, on beş seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraatə qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilməsi və Komissiyanın iclasında baxılmışdır.

Namizəd Y.S.Sadiqlı müraciətində səsvermədən əvvəl seçki təşviqatı dövründə, səsvermə günü və səslərin sayılmasında 73 sayılı Lənkəran şəhər seçki dairəsinin 4, 5, 7, 12, 13, 14, 15, 16, 17, 18, 19, 21, 23, 25, və 27 sayılı seçki məntəqələrində pozuntular olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin veb-kamera quraşdırılması seçki məntəqə

ləri üzrə araşdırmada həmin veb-kameraların görüntülərindən istifadə edilməsini xahiş etmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirak təmin olunmuşdur.

Aparılmış araşdırma məcmu şəkildə qiymətləndirilərək müəyyən edilir ki, seçki dairəsi üzrə qeyd olunan namizəd Y.S.Sadiqlının müraciətinin təmin edilməməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Ona görə də müraciətin təmin edilməsi və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 73 sayılı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Sadiqlı Yadigar Sadiq oğlunun 25 fevral 2020-ci il tarixli 412 sayılı müraciəti təmin edilməsin, dairə seçki komissiyasının 20 fevral 2020-ci il tarixli 15/47 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Mazahir Panahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
25.02.2020

Qərar № 33/418

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 396, 402, 403 və 405 sayılı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 41 sayılı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Süleymanlı Sərvər Süleyman oğlu, Rahimli Murad İlgar oğlu, Xəlilov Vüqar Qərib oğlu və Nəbiyev Emin Tofiq oğlu 2020-ci il fevralın 24-də ayrı-ayrılıqda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 18 fevral 2020-ci il tarixli 19/61, 19/62, 19/63 və 19/64 sayılı qərarlarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu və eyni seçki dairəsinə aid olduğundan bir icraatda birləşdirilmişdir. Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraatə qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilməsi və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər S.S.Süleymanlı, M.I.Rahimli, V.Q.Xəlilov və E.T.Nəbiyev müraciətlərində səsvermə günü və səslərin sayılmasında 41 sayılı Sumqayıt birinci seçki dairəsinin 3, 5, 6, 7, 10, 12, 13, 14, 15, 18, 19, 21, 22, 23 və 29 sayılı seçki məntəqələrində eyni xarakterli pozuntular olduğuna iddia edərək həmin məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciətləri ilə bağlı qəbul olunmuş

qərarının ləğvini xahiş etmişlər. Namizədlər müraciətlərini əsaslandırmaq üçün hər bir şikayətə bir ədəd elektron məlumat daşıyıcısı təqdim etmişlər. Araşdırma ilə bağlı müraciət etmiş namizədlərə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çərxılması üçün əsas olmuş sənədlər, mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən, komissiya üzvlərindən və digər seçki subyektlərindən alınmış izahatlar alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Dairə seçki komissiyası qərarlarını onunla əsaslandırılmışdır ki, səsvermə başlandıqdan sonra çatanədək, həmçinin səsler sayılarkən və məntəqə seçki komissiyasının yekun protokolu tərtib edilərək dairə seçki komissiyasına və mübahisələndirilən seçki məntəqələrində məntəqə seçki komissiyalarına heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. Araşdırma ilə əlaqədar namizədlərin mübahisələndirdiyi 1-33 sayılı məntəqə seçki komissiyalarının üzvlərini, həmin gün seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilərin izahatları ilə iddia edilən qanun pozuntularını təsdiqini tapmamışdır.

Namizədlərin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin seçki dairəsinin 6 sayılı seçki məntəqəsində namizədin müdaxiləsi nəticəsində baxılması iddia edilən pozuntu səsvermənin nəticələrinə təsir edə biləcək pozuntu olmamışdır. Eyni zamanda seçki məntəqələrində quraşdırılmış veb-kameraların görüntülərini, həmçinin müraciətlərə əlavə edilmiş dörd ədəd elektron məlumat daşıyıcısına və seçki məntəqələri üzrə

səsvermənin nəticələrinə dair protokollara baxış keçirilmiş, pozuntu halları müəyyən edilməmişdir.

Aparılmış araşdırmanı məcmu şəkildə qiymətləndirilərək müəyyən edilir ki, seçki dairəsi üzrə qeydə alınmış namizədlər S.S.Süleymanlı, M.I.Rahimli, V.Q.Xəlilov və E.T.Nəbiyevin müraciətlərinin təmin edilməməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Təkrar araşdırma ilə müraciətlərin təmin edilməsi və dairə seçki komissiyasının qərarlarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 41 sayılı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Süleymanlı Sərvər Süleyman oğlu, Rahimli Murad İlgar oğlu, Xəlilov Vüqar Qərib oğlu və Nəbiyev Emin Tofiq oğlunun 24 fevral 2020-ci il tarixli 396, 402, 403 və 405 sayılı müraciətləri təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 19/61, 19/62, 19/63 və 19/64 sayılı qərarları dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Mazahir Panahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
25.02.2020

Qərar № 33/419

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 406 sayılı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 27 sayılı Sabuncu ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Abdullazadə Gülməmməd Baba oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək 27 sayılı Sabuncu ikinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 19 fevral 2020-ci il tarixli 15/52 sayılı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının adçəkli qərarının ləğvini, seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraatə qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilməsi və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O, Komissiyanın iclasında iştirak etməyə gəlməmişdir. Araşdırma ilə əlaqədar müraciət etmiş namizəd G.B.Abdullazadənin müraciətinin araşdırılması üçün qanun pozuntularının aşkarlanmadığından qeydə alınmış namizəd G.B.Abdullazadənin müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü bir seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baxılması iddia edilən qanun pozuntularını təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baxılması ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlarından müəyyən edilmişdir ki, bir seçki məntəqəsi istisna

olmaqla, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Müraciətin araşdırılması istiqamətlərinə uyğun olaraq iş materiallarının tədqiqi zamanı 34 sayılı seçki məntəqəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir. Bu da həmin seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

Göstərilənlərə əsasən müraciət qismən təmin olunmalı, 34 sayılı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 27 sayılı Sabuncu ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Abdullazadə Gülməmməd Baba oğlunun müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 34 sayılı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 15/52 sayılı qərarı 34 sayılı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

Qərar № 33/421

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 415 sayılı mürciata baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 78 sayılı Lerik seçki dairəsi üzrə qeydə alınmış namizəd Hüseynov Tahir Əli oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 20/87 sayılı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının adçaklən qərarının ləğvini, seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.

Sikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, arşadınrlaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Sikayəti müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası arşadınma apararkən onun təqdim etdiyi şikayət üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

Ərizəçi ilə əlaqə saxlanılmış, arşadınma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş və Komissiyanın iclasında iştirak etmişdir.

Arşadınma ilə əlaqədar dairə seçki komissiyasının dan müvafiq sənədlər alınaraq arşadınma materiala-

rına əlavə edilmiş və təkrarən arşadınılmışdır.

Namizədin müraciətinin arşadınması səsvermə günü seçki dairəsinin seçki mantaqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, mantaqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər materialları əhatə etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd 78 sayılı Lerik seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət arşadınılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmuşdur.

Dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, arşadınma nəticəsində seçki mantaqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki mantaqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədin müraciəti əsassız hesab olunaraq təmin edilmişdir.

Arşadınma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki mantaqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, mantaqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun

protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki mantaqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının arşadınması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Göstərilənlərə əsasən müraciət təmin ediləməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərarə alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 78 sayılı Lerik seçki dairəsi üzrə qeydə alınmış namizəd Hüseynov Tahir Əli oğlunun müraciəti əsassız olduğundan təmin edilməsinə, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 20/87 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Panahov
Katib Ariə Muxtarova
Katib Mikayıl Rəhimov
25.02.2020

Qərar № 33/422

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 407 sayılı mürciata baxılmasına barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 9 sayılı Binaqədi ikinci seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin əksər seçki mantaqələrində səsvermə günü baş vermmiş qanun pozuntularının arşadınmasına dair dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 22/2 sayılı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən arşadınrlaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd N.A.Karimli müraciətində iddia etmişdir ki, səsvermə günü 9 sayılı Binaqədi ikinci seçki dairəsinin 4, 5, 7, 12, 13, 14, 18, 24, 25, 27 və 32 sayılı seçki mantaqələrində müşahidəçilərə müşahidə aparılmasına şərait yaradılmamış, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, mantaqə seçki komissiyası tərəfindən bu say artırılmış, mantaqə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokolları seçki mantaqələrinin məlumat löhəsinə əsaslanmış və digər qanun pozuntularına yol verilmişdir.

Arşadınma prosesində şikayətkərlə əlaqə saxlanılmış, arşadınma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyasının iclasında iştirak təmin edilmişdir.

Qeyd edilmiş zərurətdir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizədlər Q.Səfərova, E.Qasımov, E.Musayev, R.Rzayev, Ü.Həsənov və

S.Bayramovun eyni məzmunlu müraciətləri üzrə aparılmış arşadınmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 18 fevral 2020-ci il tarixli 26/292 sayılı, 21 fevral 2020-ci il tarixli 29/333 sayılı qərarları ilə aşkar edilmiş pozuntularla əlaqədar həmin seçki dairəsinin 20, 31 və 35 sayılı seçki mantaqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərə alınmalıdır.

Dairə seçki komissiyasının arşadınma materialları tələb edilərək digər sənədlər birlikdə arşadınılmışdır.

Arşadınma ilə seçki dairəsinin bir sıra seçki mantaqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal ayrı-ayrı seçki mantaqələri üzrə səsvermə və səsəlin rəy alınmasının müşahidəsinə həyata keçirilmiş müxtəlif maraqları təmsil edən müşahidəçilərin, namizədlərin, məşvərcəli səs hüququ üzvlərin, mantaqə seçki komissiyaları sədrlərinin, katiblərinin və üzvlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.

Eyni zamanda dairə seçki komissiyasının mübahisələndirilən mantaqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarına baxış keçirilmişdir. Baxış nəticəsində seçki mantaqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunmamışdır.

Daha sonra verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki mantaqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən 9 sayılı Binaqədi ikinci seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı görüntülər müəyyən edilmişdir.

Arşadınma nəticəsində müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən

seçki mantaqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, mantaqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Beləliklə, 9 sayılı Binaqədi ikinci seçki dairəsinin bir sıra seçki mantaqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilməyindən namizəd N.A.Karimlinin 24 fevral 2020-ci il tarixli 407 sayılı müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır. Həmin dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 22/2 sayılı qərarı dəyişdirilmədən saxlanılmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərarə alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 9 sayılı Binaqədi ikinci seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin əksər seçki mantaqələrində səsvermə günü baş vermmiş qanun pozuntularının arşadınmasına dair dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 407 sayılı müraciəti əsassız olduğundan təmin edilməsinə,

2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 22/2 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Panahov
Katib Ariə Muxtarova
Katib Mikayıl Rəhimov
25.02.2020

Qərar № 33/423

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 398 sayılı və 25 fevral 2020-ci il tarixli 416 sayılı mürciatlərə baxılmasına barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 61 sayılı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizədlər Əsədov Kamran Alim oğlu 2020-ci il fevralın 24-də və Melikov Soltanəmid Hilal oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 sayılı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciətlər eyni məzmunlu olduğundan və 61 sayılı Neftçala seçki dairəsini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, arşadınrlaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər K.A.Əsədov və S.H.Melikov müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə səsvermə günü 61 sayılı Neftçala seçki dairəsinin bir sıra seçki mantaqələrində müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmamış, seçki qutusuna topa bülətlərin atılması, həmin seçki dairəsinin seçiciləri olmayan və təndəslərin səs verməsinə şərait yaradılmış, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq mantaqə seçki komissiyaları tərəfindən bu say artırılmış və səsəlin hesablanması zamanı qanun pozuntularına yol verilmişdir.

Eyni zamanda namizəd S.H.Melikov seçkilər elan edilən vaxtdan namizədliyin qeydə alınması üçün imza toplama mərhələsində, həmçinin namizədliyin qeydə alınması və seçiqəbağı təsdiqat dövründə he-

min seçki dairəsi üzrə pozuntuların olması iddia etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar şikayətçilər 61 sayılı Neftçala seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər arşadınılmış, həmin dairə seçki komissiyasının yuxarıda göstərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmuşdur.

Arşadınma prosesində K.A.Əsədovla əlaqə saxlanılmış, arşadınma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, S.H.Melikovla isə əlaqə yaratmaq mümkün olmamışdır. Onlar Komissiyasının iclasında iştirak etmişlər.

Dairə seçki komissiyasından arşadınma materialları tələb edilərək digər sənədlər birlikdə təkrarən arşadınılmışdır.

Namizəd S.H.Melikovun müraciətinin səsvermə günündəki iddia edilən qanun pozuntularının hissəsi ilə bağlı qeyd ediləməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə arşadınma aparılması istisna olunur.

Arşadınma ilə seçki dairəsinin bir sıra seçki mantaqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, mantaqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bir nüsxəsi məlumat löhəsinə əsaslanmışdır. Bu hal ayrı-ayrı seçki mantaqələri üzrə səsvermənin və səsəlin sayılmasının müşahidəsinə həyata keçirilmiş müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərin, mantaqə seçki komissiyaları sədrlərinin, katiblərinin, üzvlərinin və digər seçki subyektlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.

Daha sonra verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki mantaqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci

maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən 61 sayılı Neftçala seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı izahat müəyyən olunmamışdır.

Beləliklə, 61 sayılı Neftçala seçki dairəsinin bir sıra seçki mantaqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilməyindən namizədlər K.A.Əsədovun 24 fevral 2020-ci il tarixli 398 sayılı və namizəd S.H.Melikovun 25 fevral 2020-ci il tarixli 416 sayılı müraciətləri əsassız hesab edilərək təmin edilməməlidir. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 sayılı qərarı dəyişdirilmədən saxlanılmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərarə alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 61 sayılı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizədlər Əsədov Kamran Alim oğlunun 24 fevral 2020-ci il tarixli 398 sayılı və Melikov Soltanəmid Hilal oğlunun 25 fevral 2020-ci il tarixli 416 sayılı müraciətləri əsassız olduğundan təmin edilməsinə,

2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 23/68 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Panahov
Katib Ariə Muxtarova
Katib Mikayıl Rəhimov
25.02.2020

Qərar № 33/424

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 400 sayılı mürciata baxılmasına barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 12 sayılı Qaradağ - Binaqədi - Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizədlər Karimli Əlirza Əli- can oğlu və digərləri 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətə həmin seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 20/65 sayılı və 21 fevral 22/70 sayılı qərarlarını mübahisələndirərək seçki dairəsinin əhatə etdiyi seçki mantaqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Sikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, arşadınrlaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər müraciətində səsvermə günü 12 sayılı Qaradağ - Binaqədi - Yasamal seçki dairəsinin bütün seçki mantaqələrində seçki faəlliqinin aşağı olması, seçici faəlliqinin süni şəkildə artırılması, müşahidəçilərə maneələri yaradılması, səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi, bəzi seçki mantaqələrində bülətlərinin topa halında qutuya salındığı, ad seçici siyahısında olmayan şəxslərin səs verməsinin, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılması, səsvermənin nəticələri haqqında protokolların verilməsinin, bir şəxsin bir neçə seçki mantaqəsində səs verdiyini iddia edərək həmin seçki mantaqələri üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişdir. Ərizəçilər tərəfindən müraciətə 6 protokol nüsxəsi, foto və video görüntülər əlavə olunmuşdur.

Ərizəçilərə əlaqə saxlanılmış, arşadınma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Arşadınma zamanı sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səsəlin hesablanması və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən mantaqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollar alınaraq baxış keçirilmişdir. Ərizəçilər tərəfindən təqdim edilən protokol nüsxələrinin üçünün qanunvericiliyin tələblərinə uyğun olaraq mantaqə seçki komissiyaları tərəfindən müvafiq qaydada təsdiqlənmədiyindən onların arşadınması mümkün olmamışdır. Təqdim olunan digər nüsxələrin müqayisəli arşadınması nəticəsində isə seçki mantaqələri üzrə səsvermənin nəticələrinə dair protokollar da bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkarlanmamışdır.

Qeyd edilməsi zərurətdir ki, həmin seçki dairəsindən deputatlığa digər namizədlər Cəfərov Natiq Mehman oğlu və Quliyev Elman Füzuli oğlunun dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 20/55 və 20/56 sayılı qərarlarından Mərkəzi Seçki Komissiyasına verdikləri şikayətlərlə əlaqədar aparılmış hər-tərəfli arşadınma çərçivəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edildiyindən Mərkəzi Seçki Komissiyasının 17 fevral 2020-ci il tarixli 31/371 qərarı ilə seçki dairəsinin 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 sayılı seçki mantaqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə nəzərə alınmalıdır.

Dairə seçki komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki mantaqələri üzrə səsvermənin nəticələrini sübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki mantaqələri üzrə dairə seçki komissiyası tərəfindən arşadınrlan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, mantaqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsbit olunmuş, müraciətdə göstərilən pozuntular öz təsdiqini tapmadığından, əsassız olması müəyyənləşdirilmiş, müraciətin təmin edilməsinə barədə qərar çıxarılmışdır.

Ərizəçilərin 12 sayılı Qaradağ - Binaqədi - Yasamal seçki dairəsinin seçki mantaqələrində səsvermə günü müşahidə üçün şərait yaradılmaması, normal müşahidənin aparılmasının qeyri-mümkün olması, seçki mantaqələrində arşadınma çərçivəsində qeydiyyata alınmayan seçicilərin səs verməsi, eyni şəxslərin bir neçə dəfə səs verməsi, iki şəxsin bir kabinaya daxil olması, bəzi seçki mantaqələrində seçki bülətlərinin topa halında qutuya salınması, seçki mantaqələri üzrə seçici faəlliqinin süni şəkildə artırılması ilə bağlı iddialar arşadınrlarkən həmin halların heç bir əsasını olmadığı

Qərar № 33/425

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 418 sayılı mürciata baxılmasına barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 22 sayılı Nesimi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsimi Turqut İsa oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətə həmin seçki dairəsi dairə seçki komissiyasının 20 fevral 2020-ci il tarixli 11/39 sayılı qərarını mübahisələndirərək seçki dairəsinin əhatə etdiyi seçki mantaqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Sikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, arşadınrlaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd müraciətində səsvermə günü 22 sayılı Nesimi ikinci seçki dairəsinin seçki mantaqələrində seçici faəlliqinin aşağı olması, seçici faəlliqinin süni şəkildə artırılması, müşahidə



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

Qərar № 33/432

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş

24 fevral 2020-ci il tarixli 399 sayılı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 94 sayılı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Qulu Qurban oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlayaraq səsvermə günü həmin seçki dairəsinin 34 seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların aşarılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq ray verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd Q.Q.Quliyev müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 34 seçki məntəqəsində normal müşahidəyə şərait yaradılmamış, bəzi seçicilər tərəfindən başqasının əvəzinə səsvermədə iştirak edilmiş, lider namizədin veyrinə səsler artırılmış, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokollu surət təqdim edilməmiş və digər qanun pozuntularına yol verilmişdir.

Namizədin araşdırılmasına və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Qeyd edilməsi zəruridir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Əhmədli Dadaş Rəşid oğlunun eyni məzmunlu müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 24 fevral 2020-ci il tarixli 32/390 sayılı qərarı ilə aşkar edilmiş pozuntularla əlaqədar həmin seçki dairəsinin 1 sayılı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərə alınmışdır.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotosəhifələr, video və digər materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq seçki keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular müəyyən edilmişdir.

Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən və məntəqə seçki komissiyaları üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanun-

vericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamışdır.

Beləliklə, 94 sayılı Bərdə kənd seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənəndirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd Q.Q.Quliyevin 24 fevral 2020-ci il tarixli 399 sayılı müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərar alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 94 sayılı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Qulu Qurban oğlunun 24 fevral 2020-ci il tarixli 399 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Mehahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

25.02.2020

Qərar № 33/433

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş

25 fevral 2020-ci il tarixli 417 sayılı müraciətə baxılmasına barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 8 sayılı Bineqədi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Səmədbəyli Arzu Həbib oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlayaraq həmin seçki dairəsinin ekras seçki məntəqələrində səsvermə günü baş verməmiş qanun pozuntularının aşarılmasına dair dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 24/2 sayılı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpə olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq ray verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd A.H.Səmədbəyli müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə səsvermə günü seçki məntəqələrində normal müşahidəyə şərait yaradılmamış, bəzi seçicilər bir neçə dəfə səs vermiş, başqasının əvəzinə səsvermədə iştirak edilmiş, lider namizədin veyrinə səs artırılmış, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokollu surət təqdim edilməmiş və digər qanun pozuntularına yol verilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd A.H.Səmədbəylinin müraciəti ikin olaraq 8 sayılı Bineqədi birinci seçki dairəsi dairə seçki komissiyasında araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda göstərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Namizədin vəkil edilməsi şəxsinin Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Qeyd edilməsi zəruridir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizəd İbrahimov Ağası Şakir oğlunun eyni məzmunlu müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli 28/322 sayılı qərarı ilə aşkar edilmiş pozuntularla əlaqədar həmin seçki dairəsinin 24 sayılı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərə alınmışdır.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotosəhifələr, video və digər materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyaları üzvlərindən və seçilməmiş namizədlər Bayramov Cabbar Bayram oğlu və İmanov Rafiq Xəlqi oğlundan izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamış, A.H.Səmədbəylinin müraciətinin təmin olunmaması barədə qərar çıxarılmışdır.

A.H.Səmədbəylinin müraciətinin təmin edilməsinə dair 8 sayılı Bineqədi birinci seçki dairəsi dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 24/2 sayılı qərarı qəbul edilmişdir.

Qərar № 33/434

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli

297 sayılı və 20 fevral 2020-ci il tarixli 331 sayılı müraciətlərə baxılmasına barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 19 sayılı Narimanov birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Allahverdiyev Səmsəddin Həsən oğlu və digərli 2020-ci il fevralın 19-da, namizəd Qəmbər İsa Yunis oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 19 sayılı Narimanov birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 17 fevral 2020-ci il tarixli 74/163 sayılı və 18 fevral 2020-ci il tarixli 77/166 sayılı qərarlarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraatə qəbul edilmiş, araşdırılaraq bu barədə ray verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Şikayətçilər müraciətlərində səsvermə günü 19 sayılı Narimanov birinci seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, həmin seçki məntəqələrinin bazilində pozuntuların təsdiq edən video görüntülərini, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının fərqli yekun protokollarının olduğunu iddia edərək seçki dairəsi üzrə seçkilərin nəticələrini etibarsız hesab olunmasını xahiş etmişlər.

Araşdırma ilə bağlı şikayətçilər ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırılması və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Araşdırma zamanı səsvermə günü seçki dairəsinin seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri və namizədlər tərəfindən təqdim olunmuş digər seçki materialları əhatə edilmişdir.

İddia edilən pozuntularla əlaqədar şikayətçilər dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən onların şikayətləri araşdırılmış, dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 74/163 sayılı və 18 fevral 2020-ci il tarixli 77/166 sayılı qərarları ilə müraciətləri əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma zamanı namizədlərin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, səlahiyyətli nümayəndələr, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, vəkil edilmiş şəxslər tərəfindən verilmiş izahatlarla iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Sosial şəbəkələrdə paylaşılan və şikayətçilər tərəfindən müraciətə əlavə olunmuş elektron məlumat dəstiyələrində olan video görüntülərinin araşdırılması zamanı 4, 13, 19, 21, 22, 29, 30 və 34 sayılı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkar edilmişdir. Bu da qeyd olunan seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunması üçün hüquqi əsas yaradır.

Araşdırma zamanı 3 seçki məntəqəsində səsvermənin nəticələrinə dair təqdim olunmuş protokollu nüsxələr məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına təhvil verilən səsvermənin nəticələrinə dair rəsmi protokollarla müqayisə yoxlanılmış, 1 və 2 sayılı seçki məntəqələri üzrə nəticələri əks etdirən protokollar-

lı qərar qiymətləndirilərkən müəyyən edilmiş ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, düzgün hüquqi nəticəyə gəlinmiş və müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur.

Beləliklə, 8 sayılı Bineqədi birinci seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənəndirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd A.H.Səmədbəylinin 25 fevral 2020-ci il tarixli 417 sayılı müraciəti əsassız hesab edilərək təmin olunmamış, həmin dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 24/2 sayılı qərarı dəyişdirilmədən saxlanılmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərar alır**:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 8 sayılı Bineqədi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Səmədbəyli Arzu Həbib oğlunun 25 fevral 2020-ci il tarixli 417 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 24/2 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Mehahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

25.02.2020

Qərar № 33/435

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş

25 fevral 2020-ci il tarixli 414 sayılı müraciətə baxılmasına barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 91 sayılı Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Teymur Alim oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 91 sayılı Ucar seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraatə qəbul edilmiş, araşdırılaraq bu barədə ray verilmiş və Komissiyanın iclasında baxılmışdır.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 14/44 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

T.A.Məmmədov müraciətində səsvermə günü 91 sayılı Ucar seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının aşarılmasına dair



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

Qərar № 33/438

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 411 sayılı müərciatə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 47 sayılı Mingeçevir seçki dairəsi üzrə qeydə alınmış namizəd Karimli Rühya Neymat qızı 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, sözügedən pozuntuların aradan götürülməsinə dair seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 24/57 sayılı qərarını mübahisələndirmiş və bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələri və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd R.N.Karimli müraciətində 47 sayılı Mingeçevir seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə işi icra edən seçici fəalığının aşağı olduğunu, adları seçici siyahılarında olmayan seçicilərin səs verdikini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradıldığını, həmin pozuntularla bağlı dairə seçki komissiyasına təqdim edilmiş müraciətlərin və digər sənədlərin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 24/57 sayılı qərarını və bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

Namizəd Müraciətini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan pozuntularla əlaqədar 47 sayılı Mingeçevir seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək tamin olunmuşdur.

Araşdırma prosesində əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olmasının izah edilməsi məqsədilə ərizəçi ilə əlaqə saxlanılmışdır.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizədin müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hər tərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarla iddia edilən qanun pozuntularının öz təsdiqini tapmamışdır.

47 sayılı Mingeçevir seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizədin müraciətində səsvermə günü seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hər tərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrinin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq tamin edilməməlidir.

Qeyd edilməsi zəruridir ki, həmin seçki dairəsindən deputatlığa digər namizədlər Yusubov Qurbanəli Vidadi oğlu və Salamov İbrahim Salam oğlunun həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 22/51 sayılı qərarından Mərkəzi Seçki Komissiyasına verdikləri 16 fevral 2020-ci il tarixli 233 sayılı müraciətlə əlaqədar aparılmış hər tərəfli araşdırma nəticəsində seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular aşkar edildiyindən Mərkəzi Seçki Komissiyasının 19 fevral 2020-ci il tarixli 27/302 sayılı Qərarı ilə 47 sayılı Mingeçevir seçki dairəsinin 9, 17 və 21 sayılı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi nəzərə alınmalıdır.

Araşdırma ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları və digər sənədlər dairə seçki komissiyasının tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Araşdırma nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayım-

ların görüntülərə baxış keçirilmiş, 47 sayılı Mingeçevir seçki dairəsinin seçki məntəqələri üzrə hər hansı bir pozuntu əks olunan görüntü müəyyən edilməmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularının öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının aradan götürülməsi məqsədilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatların müəyyən edilmişdir ki, həmin pozuntuların təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Göstərilənlərə əsasən qeydə alınmış namizəd R.N.Karimlin müraciətinin tamin edilməməsi, 47 sayılı Mingeçevir seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 24/57 sayılı qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

- 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 47 sayılı Mingeçevir seçki dairəsi üzrə qeydə alınmış namizəd Karimli Rühya Neymat qızının 24 fevral 2020-ci il tarixli 411 sayılı müraciəti əsassız olduğundan tamin edilməsin, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 24/57 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.
- Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Mazahir Panahov
Katib Arifa Muxtarova
Katib Mikayıl Rəhimov

25.02.2020

Qərar № 33/439

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 419 sayılı müərciatə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 88 sayılı Göyçay seçki dairəsi üzrə qeydə alınmış namizəd Mustafayeva Samira Vəli qızı 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, həmin pozuntuların aradan götürülməsinə dair dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 16/48 sayılı qərarını mübahisələndirmiş və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələri və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd S.V.Mustafayevanın müraciətində 88 sayılı Göyçay seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə işi icra edən seçici fəalığının aşağı olduğunu, adları seçici siyahılarında olmayan seçicilərin səs verdikini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradıldığını, seçki bülletenlərinin topa ilə seçki qutularına atıldığını, müşahidəçilərə təzyiqləndiyini, həmin pozuntularla bağlı dairə seçki komissiyasına təqdim edilmiş müraciətlərin və digər sənədlərin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 16/48 sayılı qərarını və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

Namizəd müraciətini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan pozuntularla əlaqədar 88 sayılı Göyçay seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək tamin olunmuşdur.

Araşdırma prosesində əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olmasının izah edilməsi məqsədilə ərizəçi ilə əlaqə saxlanılmışdır.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizədin müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hər tərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarla iddia edilən qanun pozuntularının öz təsdiqini tapmamışdır.

88 sayılı Göyçay seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizədin müraciətində səsvermə günü mübahisələndirilən seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hər tərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrinin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq tamin edilməməlidir.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə sözü gedən seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilərək 88 sayılı Göyçay seçki dairəsinin 15 sayılı seçki məntəqəsində səsvermənin keçirilməsi və səsvermənin nəticələrinin hesablanması zamanı seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntularının aşkarlanmadığını qeyd olunanlara və digər materialların araşdırılmasına əsasən həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Araşdırma ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları və digər sənədlər dairə seçki komissiyasının tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Araşdırma nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 15 sayılı seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun po-

zuntuların öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Müraciətin səsvermə günündəki iddia edilən qanun pozuntularının həssəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsinə müəyyən edil-

mişdir. Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, o, müraciətinə iki ədəd CD-R disk və 10 ədəd seçki məntəqəsində səsvermənin nəticələrinə dair protokol nüsxəsi əlavə etmişdir.

Qeyd olunanlarla əlaqədar L.S.Əmrahli 112 sayılı Qax seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının yuxarıda göstərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək tamin olunmuşdur.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 15 sayılı seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun po-

Sədr Mazahir Panahov
Katib Arifa Muxtarova
Katib Mikayıl Rəhimov

25.02.2020

Qərar № 33/442

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin ümumi yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokollarının təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinə təqdim edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının protokolları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada tərtib edilərək onlara əlavə olunmuş sənədlərlə birgə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 171.2-ci maddəsinin tələblərinə əsasən sözügedən sənədlər müəyyən edilmiş müddətdə yoxlanılmış, seçkilərin ümumi yekunlarının müəyyən edilməsi üçün dairə seçki komissiyalarının protokollarının onlara əlavə olunmuş digər seçki sənədləri ilə birlikdə yoxlanılması işi başa çatdırılmış və Seçki Məcəlləsinin 108.2-ci maddəsinə

uyğun olaraq seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilmişdir.

Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən gec 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını zəruri sənədlərlə birlikdə xoxlayır və 24 saat müddətində Konstitusiyası Məhkəməsinə təqdim edir.

Hazırda seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması məqsədilə müvafiq seçki sənədlərinin Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinə göndərilməsi üçün qanuni əsaslar yaranmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Konstitusiyasının 86-cı və Seçki Məcəlləsinin

19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 108.2-ci, 108.3-cü və 171-ci maddələrinə uyğun olaraq **qərara alır**:

- 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin ümumi yekunlarına dair tərtib olunmuş Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinə təqdim edilsin.
- Protokol dərc olunsun (Protokol əlavə edilsin).
- Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Mazahir Panahov
Katib Arifa Muxtarova
Katib Mikayıl Rəhimov

25.02.2020

Qərar № 33/440

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 413 sayılı müərciatə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 112 sayılı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd Əmrahli Limunət Şafiq qızı 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ilə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi qanun pozuntularının aradan götürülməsinə dair dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 12/2 sayılı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ı uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd L.S.Əmrahli müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçki qərarı təsdiq dövründə lider namizədin xeyrinə inzibati resurslardan istifadə edilmiş, bəzi seçki məntəqələrində müşahidəçilərin hüquqları pozulmuş, onlara seçkini müşahidə etməyə imkan yaradılmamış, qutularla topa halında bülletenlər atılmış, seçki məntəqəsi üzrə seçici siyahılarda olmayan şəxslər səs vermiş, seçicilərin sayı süni şəkildə şişdirilmiş, səsvermənin nəticələrinə dair protokollar nüsxəsi məlumat ləğvində saxlanılmış və bu qəbul edilən digər qanun pozuntularına yol verilmişdir. O, müraciətinə iki ədəd CD-R disk və 10 ədəd seçki məntəqəsində səsvermənin nəticələrinə dair protokol nüsxəsi əlavə etmişdir.

Qeyd olunanlarla əlaqədar L.S.Əmrahli 112 sayılı Qax seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının yuxarıda göstərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək tamin olunmuşdur.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, o, müraciətinə iki ədəd CD-R disk və 10 ədəd seçki məntəqəsində səsvermənin nəticələrinə dair protokol nüsxəsi əlavə etmişdir.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 24 sayılı seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularının öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu maraqlı seçki subyektlərinə verilmişdir, bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının aradan götürülməsi məqsədilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatların müəyyən edilmişdir ki, həmin pozuntuların təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Müraciətin səsvermə günündəki iddia edilən qanun pozuntularının həssəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsinə müəyyən edil-

miş şikayətvə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Müraciətin hər tərəfli araşdırılması məqsədilə qeydə alınmış namizədin təqdim etdiyi 4, 5, 7, 9, 24 (iki ədəd), 25, 42, 56 və 57 sayılı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 10 ədəd protokol və iki ədəd elektron məlumat dəstiyicisində olan məlumatlar, seçki dairəsinin seçki məntəqələri üzrə seçkilərin nəticələrinə dair rəsmi protokol məlumatları, qeydə alınmış lider olmayan digər namizədlərdən, müxtəlif siyasi partiyalardan və namizədləri təmsil edən müşahidəçilərdən və adçıqkəlmən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlar, səsvermə günü sosial şəbəkələrdə yayımlanan məlumatlar, həmin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər seçki sənədləri ətraflı tədqiq edilmişdir.

Təqdim olunmuş 9 və 42 sayılı məntəqə seçki komissiyalarının protokolları müvafiq qaydada düzgün təsdiq edilməyindən tədqiqatə cəlb edilməlidir.

Araşdırma zamanı şikayətə əlavə edilən və məntəqə seçki komissiyalarından əldə edilməsi iddia olunan səsvermənin nəticələrinə dair protokolların nüsxələrinin rəsmi təqdim edilmiş protokollarla eyni olub-olmamasını müəyyən etmək üçün onlar müvafiqsiyasli tədqiq olunmuş və seçki dairəsinin 24 sayılı seçki məntəqəsinin protokolu (iki ədəd) istisna olmaqla 4, 5, 7, 25, 56 və 57 sayılı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair müvafiq qaydada düzgün tərtib və təsdiq olunmuş protokollarının nüsxəsində və həmin seçki məntəqəsi üzrə tərtib edilərək rəsmi təqdim edilmiş protokollarda uyğunsuzluqlar müəyyən edilmişdir.

Tədqiq edilmiş 24 sayılı seçki məntəqəsi üzrə protokol (iki ədəd) nüsxəsindəki məlumatlarla həmin seçki məntəqəsi üzrə rəsmi protokollardakı məlumatlar tutuşdurularak onlarda uyğunsuzluqlar müəyyən edilmişdir ki, bu seçkilərin iradəsini müəyyən etməyə imkan verməyən hal kimi qiymətləndirilməlidir.

Qeyd olunanlara əsasən həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 24 sayılı seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularının öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu maraqlı seçki subyektlərinə verilmişdir, bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının aradan götürülməsi məqsədilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatların müəyyən edilmişdir ki, həmin pozuntuların təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Qərar № 33/441

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ümumi yekunların müəyyən olunması ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair protokolların tərtib olunması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Əlavə 1

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının siyahısı

Seçki dairələrinin sıra sayı və adı	Məntəqə seçki komissiyaları
8 sayılı Bineqedi birinci	24
9 sayılı Bineqedi ikinci	31,35
10 sayılı Bineqedi üçüncü	16
11 sayılı Qaradağ	30
15 sayılı Yasamal birinci	10, 19, 29
19 sayılı Nərimanov birinci	4, 19, 30, 34
22 sayılı Nəsimi ikinci	1, 20, 24
23 sayılı Nəsimi-Səbail	14
25 sayılı Nizami ikinci	26
27 sayılı Sabuncu ikinci	34
29 sayılı Səbail	23
30 sayılı Suraxanı birinci	12, 14, 16, 18
31 sayılı Suraxanı ikinci	13, 26
32 sayılı Suraxanı üçüncü	8, 9
33 sayılı Xətai birinci	6, 15, 20, 26
35 sayılı Xətai üçüncü	23, 24, 29
40 sayılı Kepez ikinci (Gəncə)	4, 6, 8
42 sayılı Sumqayıt ikinci	7, 32
47 sayılı Mingeçevir	9, 17, 21
48 sayılı Yevlax	6
57 sayılı Kürdəmir	7, 18, 20
60 sayılı Salyan-Neftçala	15, 23, 32
63 sayılı Sabirabad birinci	28
64 sayılı Sabirabad ikinci	1
67 sayılı Cəlilabad şəhər	10
74 sayılı Lənkəran kənd	6, 8, 10, 19, 29
79 sayılı İmişli	16, 21, 23, 25
80 sayılı İmişli-Beyləqan	1

Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2020-ci ildə Ağcabədi şəhəri ərazisində yolların təmirinin və abadlıq işlərinin satın alınması ilə əlaqədar tender elan edir

Təkrar

Tender 2 LOT üzrə keçirilir.

LOT-1 Ağcabədi şəhəri ərazisində yolların təmirinin satın alınması

LOT-2 Ağcabədi şəhəri ərazisində abadlıq işlərinin satın alınması.

Tender iştirakçılara təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti (qiymətləndirmə bal sistemi ilə həyata keçiriləcəkdir).

Müqaviləni yerinə yetirmək üçün satınalma prosedurunun iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər göstərilən hər LOT üçün 120 manat məbləğində iştirak haqqını Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi.

VÖEN: 3400109921

H/h: AZ86CTRE0000000000002515432

Fond: 7y

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT BIK: CTREAZ22

H/h: AZ41NABZ01360100000000003944

Tender proseduru ilə maraqlananlar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər: A.Həsənov, tel.: 27-5-02-24

Ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küçəsi,19

Maraqlananlar əsas şərtlər toplusunu yuxarıda göstərilmiş ünvandan ala bilərlər. Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender sorğusu prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin 1 faizi həcmində bank zəmanəti zərflər açılan tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının tender təklifləri Azərbaycan dilində olmalıdır.

İddiaçıların tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 19 mart 2020-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanəti isə möhürlənmiş ikiqat zərdə 07 aprel 2020-ci il saat 17:00-a qədər (ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küçəsi, 19) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri Ağcabədi Şəhəri, F.Əlizadə küçəsi, 19 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 08 aprel 2020-ci il saat 15:00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Beynəlxalq Aləm

Fransada koronavirusa yoluxanların hamısı sağaldı

Fransada koronavirus diaqnozu qoyulmuş bütün vətəndaşlar sağalmışdır. Bu barədə ölkənin Səhiyyə naziri Olivye Verana istinadla BFMTV telekanalı xəbər verir.

Veranın dediyinə görə, virus artıq yayılmır. Lionda xəstəxanaya yerləşdirilmiş sonuncu xəstə müalicə olunmuşdur.

Nazir koronavirus epidemiyası baş qaldırmış İtaliyanın şimalından qayıdan adamlara tövsiyələrini vermişdir. O, həmçinin bildirmişdir ki, Romadan gələn adamlar konkret yoxlama tədbirlərinə məruz qalmırlar, çünki İtaliya paytaxtında yoluxma halı qeydə alınmamışdır.

Son məlumata görə, Vyetnamda da koronavirusa yoluxmuş 16 nəfərin hamısı sağalmışdır. Cari ayın 13-dən bəri ölkədə yeni yoluxma halı aşkar edilməmişdir.

Yeni tipli koronavirusa Çindən başqa, 36 ölkədə 2438 nəfər yoluxmuşdur. Beləliklə, dünyada COVID-2019-a yoluxanların sayı 80 min nəfəri ötmüşdür.

Dünyanın ən yaşlı kişi sakini vəfat etdi

Yaponiyanın Niigata prefekturasının Dzyoetsu şəhərinin sakini Titetso Vatanabe 112 yaşında dünyasını dəyişmişdir. Bu barədə "Kiodo" agentliyi xəbər verir.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.

Vatanabe 1907-ci il martın 5-də anadan olmuşdur. İkinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar təqaüdə çıxanadək mülki qulluqçu işləmişdir. Onun 5 uşağı, 12 nəvəsi, 16 nəticəsi və bir qızı var.



Vatanabe oriqami sənəti və xəttatlıqla məşğul olmuşdur. O, təbessümü uzunömürlüyünün sirri hesab edirdi.

Fevralın ortalarında Vatanabe Ginessin Rekordlar kitabının versiyasına görə Yer üzündə ən qoca kişi kimi tanınmışdır. Bu titulu əvvəlki sahibi - 113 yaşlı Masadzo Nonaka da Yaponiyada yaşamış və ötən ilin yanvarında vəfat etmişdir.

Almaniyada avtomobil karnaval iştirakçılarını əzdi

Almaniyanın Hessen vilayətinin Folkmarzen şəhərində avtomobil karnavalı yurduğu iştirakçıların əzməsi. Onlarla adam yaralanmışdır. Bu barədə yerli polis məlumat vermişdir.

Avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanmışdır. Dindirilmədən sonra məlum olmuşdur ki, o, hadisəni bilərəkdən törədib. Cına-yetkarın motivləri araşdırılır. Hadisəni törətmiş 29 yaşlı sürücü yerli sakinidir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.

"Der Spiegel" jurnalının internet portalı xəbər verir ki, sürücü sərxoş olmuşdur. Onun qonşusu RTL telekanalına bildirmişdir ki, evdən gedərkən o, "tezliklə qəzetlər mənim barmədə yazacaq" demişdir.



Cinayətkar yaralandığından hazırda müalicə olunur. Yerli polis hücumun siyasi motivli olmasını istisna edir. Eyni zamanda hüquq mühafizə orqanları əmindir ki, hadisə bilərəkdən törədilmişdir.

Vilayət Daxili İşlər Nazirliyi isə vəziyyəti başqa cür qiymətləndirmişdir. Nazirliyin nümayəndəsi demişdir ki, hadisə yerindəki vəziyyəti nəzərə alaraq hazırda terror aktı həyata keçirildiyini istisna etmək olmaz.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

"Alman dalğası" radiostansiyasının verdiyi xəbərə görə, hadisə nəticəsində 52 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların 18-i uşağıdır.

İlk Novruz hədiyyəniz "Azercell" dən olsun!

Telekommunikasiya sahəsində hər zaman istifadəçilərinə rəngarəng həllər təqdim edən "Azercell Telekom" MMC qarşından gələn Novruz bayramı ərəfəsində fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir.

Novruz adət-ənənəsinə görə, bayram ərəfəsində hər çərşənbə təbiətin Su, Od, Yel və Torpaq kimi 4 əsas ünsürünün oyanması ilə bağlı qeyd edilir. Bu il də hər zaman olduğu kimi, "Azercell" öz abunəçilərini sevindirməyə davam edir və xüsusi kampaniyaya start verir. Belə ki, "Azercell" fevral ayının 25-dən başlayaraq

hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı xüsusi endirimlərdən yararlanmaq imkanı yaradır. Bayramın ilk kampaniyası fevral ayının 25-i bütün fakturasız xətt abunəçiləri üçün "Sərbəst 15" tarifinə qoşulma zamanı 20 faiz endirim kampaniyası oldu.

Azərbaycan Respublikası Mərkəzi Bankı tender elan edir

Azərbaycan Respublikası Mərkəzi Bankında informasiya təhlükəsizliyi lisenziyalarının, habelə istismarda olan təhlükəsizlik avadanlıqlarına texniki dəstək xidmətinin satın alınması ilə bağlı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma keçirilir.

Tender proseduru 02 aprel 2020-ci il saat 15:00-da Dövlət satınalmalarının vahid internet Portalında (<https://etender.gov.az/>) (bundan sonra - Portal) keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ0170119000000001944

Müxbir hesab: AZ74NABZ0145170000000001944

S.W.I.F.T. BIK: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olub-olmadığı haqqında müvafiq dövlət orqanından arayış;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 15 may 2020-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
- iddiaçının müvafiq sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsinə əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, ə